

1. Biznesdə şəxslərarası ümsiyyətin növləri:

- ✓ işgüzar, şəxsi, strateji
- doğru cavab yoxdur
- məqsədyönlü, işgüzar, intuitiv
- intuitiv, məqsədyönlü, şəxsi
- perspektivli, strateji, intuitiv

2. Məqsədyönlü şəkildə qurulmuş münasibətlər:

- gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- işdə hər gün yaranan münasibətlərdir
- işgüzar münasibətdən daha çox dostcasına münasibətlərdir
- ✓ iş adamının şüurlu şəkildə və əvvəlcədən formalaşdırdığı münasibətlərdir
- öz-özünə yaranan münasibətlərdir

3. Aşağıdakılardan hansı biznes əlaqələrinin növünə aid deyil?

- işgüzar
- şəxsi
- ✓ operativ
- perspektiv
- strateji

4. Bunlardan hansı işgüzar danışıqların aparılmasının qaydalarına aid deyil?

- səmərəlilik
- ünsiyyət
- doğruluq
- ✓ saymamazlıq
- anlayış

5. Bunlardan hansı daxili mikro mühit amili deyil?

- rəqiblər
- ✓ dünya bazarında konyuktura
- qanunlar
- dövlət tənzimlənməsi idarələri
- əmək ehtiyatları

6. Aşağıdakılardan hansı biznesin xarici mühitinə aid deyil?

- rəqiblər
- iqtisadi artım
- təbii mühit
- ✓ istehsal
- siyasi amillər

7. Biznes əlaqələrinin qurulmasında aşağıdakılardan hansı vacib olmalıdır?

- kəmiyyət
- keyfiyyət
- ✓ bunların hamısı düzgün cavabdır
- maliyyə vəsaiti
- mədəniyyət

8. Aşağıdakılardan hansı biznesin mühüm əlamətlərindən ibarətdir?

- şəxsi və kollektiv təşəbbüskarlıq
- qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək.
- ✓ hamısı
- iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi
- biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat

9. Biznes aparılmasının ən uğurlu, məhşur üsullarının tapılması və öyrənilməsi prosesi necə adlanır?

- sənaye cəsusluğu
- ✓ bençmarkinq
- françayzing
- rəqib kəşfiyyat
- konsaltinq

10. Bunlardan hansı biznesin növünə aid deyil?

- istehsal
- konsaltik
- ✓ istehlak
- maliyyə
- kommersiya

11. Bunlardan hansı biznesin daxili mühit amili deyil?

- müəssisənin məqsədi
- müəssisənin strukturu
- ✓ vergi ödənişinin səviyyəsi
- heyyyət
- müəssisənin azadlığı

12. Bunlardan hansı biznesin xarici mühitinə aid deyil?

- sosial-mədəni mühit
- ✓ müəssisənin strukturu
- xarici ticarət
- işsizliyin mahiyyəti
- demoqrafik mühit

13. Bunlardan hansı biznesin daxili mühitinə aid deyil?

- maliyyə xidməti
- istehsal
- mühasibatlıq
- ✓ siyasi amillər
- marketinq xidməti

14. Bunlardan hansı makro mühit amilinə aid deyil?

- coğrafi mühit
- demoqrafik mühit
- texnoloji mühit
- sosial-mədəni mühit
- ✓ makro mühit

15. Şirkətin mikro-mühitinə nə aiddir?

- müştərilər, banklar, vasitəçilər
- ✓ müştərilər, rəqiblər
- xarici partnyorlar, hökumət orqanları, banklar
- xarici partnyorlar, vasitəçilər

- rəqiblər, hökumət orqanları, istehlakçılar cəmiyyəti

16. Şirkətin makro-mühitinə nə aiddir?

- təchizatlar, istehlakçılar, xarici partnyorlar
- ✓ iqtisadi mühit, təbii mühit, elmi-texniki mühit
- xarici partnyorlar, mədəni mühit
- rəqiblər, vasitəçilər, hökumət orqanları

17. Bu xüsusiyyətlərdən hansı biznesmen üçün xarakterik deyil?

- müştərilərə diqqət
- əsaslanmış risk fəaliyyəti
- məsuliyyət
- özünə inam
- ✓ yalançılıq

18. Biznesin xarici mühitinin tərkib hissələri:

- əməkdaşlar, siyasi qüvvələr, bazarlar, maliyyə
- bazarlar, əməkdaşlar, maliyyə, materiallar
- doğru cavab yoxdur
- ✓ rəqiblər, müştərilər, təchizatçılar, bazarlar
- bazarlar, təchizatçılar, əsas fondlar, dövlət müəssisələri

19. Biznesin daxili mühitinin tərkib hissələri:

- rəqiblər, müştərilər, təchizatçılar, əməkdaşlar
- rəqiblər, müştərilər, maliyyə, materiallar
- ✓ əsas fondlar, əməkdaşlar, maliyyə, materiallar
- texnoloji, hüquqi, ekoloji, siyasi qüvvələr
- dövlət müəssisələri, siyasi qüvvələr, rəqiblər, bazarlar

20. Top-menecerlər necə işgüzar əlaqələr axtarır?

- dost münasibətləri üçün
- yeni işgüzar əlaqələr axtarmırlar
- ✓ partnyorluq və ya investisiya xarakterli
- xidməti irəliləyişə nail olmaq üçün
- təşkilat daxilində əlaqələr

21. Strateji münasibətlər:

- iş adamının şüurlu şəkildə və əvvəlcədən formalaşdırdığı münasibətlərdir
- ✓ gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- işdə hər gün yaranan münasibətlərdir
- işgüzar münasibətdən daha çox dostcasına münasibətlərdir
- öz-özünə yaranan münasibətlərdir

22. Aşağıda verilənlərdən hansı ictimaiyyətlə əlaqə sferasında profesional praktika üçün bilik vacib deyil?

- ✓ Dəqiq elimlər.
- İqtisadiyyat.
- Kommunikasiya.
- Psixoloji.
- Etikanın əsasları.

23. P/ R-in üzrə mütəxəssis rəhbərlik üçün hansı rol oynayır?

- Kordinator

- İş icraçısı
- ✓ Məsləhətçi, vasitəli
- mətbuat katibi
- Hüquqsünas

24. Müştərilərə xüsusi xidmət göstərən ilk Amerikan firması neçənci ildə açılmışdır?

- 1903
- 1904
- 1901
- ✓ 1900
- 1902

25. PR-in strategiyasının hazırlanması ilk növbədə nəyə yönəldilib?

- Komunikasiya siyasətinin həyata keçirilməsinə
- Elmi-təbiiqi nizam-intizamın inkişafına
- Anlaşmaya nail olmağa
- ✓ Əsas məqsədə nail olmağa
- Təşkilatlar və cəmiyyətin çoxsaylı qrupları arasında qarşılıqlı etibar münasibətlərinin təşkilinə

26. Aşağıdakılardan hansı reypyuting in əsas işçi anlayışı deyil?

- Üsul
- İşguzar reputasiya.
- İmic
- ✓ Reklam
- Reputasiyanın qiyməti

27. Elm kimi publik rileyşnzin vətəni:

- Rusiya
- ✓ ABŞ
- Almaniya
- İspaniya
- Fransa

28. Kim hesab edirdi ki, auditoriyanı özünə qarşı gözəl münasibət yaratmaqla inandırmaq olar?

- S.Katlip
- A.Skott
- ✓ Aristotel
- Q.Brum
- Sokrat

29. İctimai dialoq kimin adı ilə bağlıdır?

- Aristotelin
- Nyusomun
- ✓ Sokratın
- Senterin
- Siseronun

30. PR sferasının çox işçiləri öz işlərinin əsl məzmununu gizlədərək hansı anlayışdan istifadə edirlər?

- Press-agent
- ✓ İctimai iş
- Press-vasitəçilik
- Reklam
- Yüksəlmə

31. Piermen kimdir?
- Psixologiya üzrə mütəxəssis
 - İqtisadiyyat üzrə mütəxəssis
 - Kommunikasiya üzrə mütəxəssis
 - ✓ PR üzrə mütəxəssis
 - Sosiologiya üzrə mütəxəssis
32. PR üzrə mütəxəssis necə adlanır?
- Sosioloq
 - ✓ Piermen
 - Menecer
 - Muhasib
 - İqtisadçı
33. İctimaiyyətlə əlaqə sferasında profesional praktika üçün hansı bilik vacib deyil?
- sosiologiya
 - iqtisadiyyat
 - psixologiya
 - siyasətşünaslıq
 - ✓ marketinq
34. İctimaiyyətlə əlaqə sferasında profesional praktika üçün hansı bilik vacibdir?
- ekologiya
 - ✓ sosiologiya
 - muhasibat
 - maliyyə
 - marketinq
35. Məqsədlər nə ilə şərtlənir?
- sosial mühitlə
 - ✓ xarici mühitlə
 - düzgün cavab yoxdur
 - bütün cavablar doğrudur
 - daxili mühitlə
36. PR xidmət etmir: 1.Dini təşkilatlarda. 2.Həbsxanalarda. 3.Bələdiyyə müəssisələrində. 4.Xəstəxanalarda. 5.Fabriklərdə.
- ✓ 2 3 5
 - 1 4 5
 - 1 2 3
 - 2 3 4
 - 1 3 4
37. PR xidmət edir: 1.Təşkilatlarda. 2.Bələdiyyə müəssisələrində. 3.Dövlət müəssisələrində. 4.Həmkarlarda. 5.Firmalarda.
- 3 4 5
 - 1 4 5
 - 2 4 5
 - ✓ 1 3 4
 - 1 2 3
38. Sosial piar nədir?
- Düzgün cavab yoxdur

- ✓ Pozitiv, müsbət modellərin formalaşdırılmasına, dəstəyinə hesablanmış təbliğatdır.
- Sosial məsul piardır
- Öz-özünün anonim tərəfidir.
- Bütün cavablar doğrudur

39. Bu fəaliyyət pozitiv, müsbət modellərin formalaşdırılmasına, dəstəyinə hesablanmış təbliğatdır:

- Sarı piar
- Özünü piar
- Ağ piar
- Qara piar
- ✓ Sosial piar

40. Cümləni tamamlayın. Mütəxəssis saxlamaq təşkilat üçün...

- maddi cəhətdən daha sərfəlidir
- ✓ iqtisadi cəhətdən daha sərfəlidir
- mənəvi cəhətdən daha sərfəlidir
- sosial cəhətdən daha sərfəlidir
- Bütün cavablar doğrudur

41. Neofaşist və faşist təbliğatı ilə yaxın bir şeydir. Bu, piarın hansı növüdür?

- ✓ Qəhvəyi
- Qara
- Ağ
- Boz
- Yaşıl

42. Düzgün variantı seçin.

- Qara piar – mənbəyini gizli saxlayan reklam
- ✓ Yaşıl piar – sosial məsul piardır
- Sarı piar – mənbəyini gizli saxlayan piar
- Boz piar - sosial məsul piardır.
- Düzgün cavab yoxdur

43. PR-in əsas prinsiplərinə aid deyil:

- ✓ Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- PR ictimai maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- PR faktlarla işləyir
- Piermen keyfiyyətli kommunikator olmalıdır

44. PR-in əsas prinsiplərinə aid deyil:

- ✓ Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- PR faktlarla işləmir
- PR şəxsi maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- PR sferasında intizamlı yanaşma lazım deyil

45. PR-in əsas prinsiplərinə aiddir:

- PR şəxsi maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- ✓ Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- PR faktlarla işləmir
- PR sferasında intizamlı yanaşma lazım deyil

46. PR.ın əsas prinsiplərinə aiddir:
- PR faktlarla işləyir
 - Düzgün cavab yoxdur
 - ✓ Bütün cavablar doğrudur
 - Piermen keyfiyyətli kommunikator olmalıdır
 - PR ictimai maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
47. PR sferasının çox işçiləri nə üçün ictimai iş anlayışından istifadə edirlər?
- Əsas məqsədə nail olmaq üçün
 - Elmi-təbiiqi nizam-intizamın inkişafı üçün
 - Anlaşmaya nail olmaq üçün
 - Kommunikasiya siyasətinin həyata keçirilməsi üçün
 - ✓ Öz işlərinin əsl məzmununu gizlətmək üçün
48. Auditoriyanın diqqətinin cəkməsi planında nə PR fəaliyyət sisteminin əsas hissəsi ola bilər?
- ✓ Press-vasitəçilik
 - İctimai iş
 - Reklam
 - Yüksəlmə
 - Press-agent
49. İnformasiya vasitələrinin diqqətini cəkmək və ictimai nəzərin təminatı məqsədilə materialların yazılması və xüsusi tədbirlərin təşkilidir:
- PR
 - ✓ Press-vasitəçilik
 - Yüksəlmə
 - Press-agent
 - İctimai iş
50. Effektiv PR monoqrafiyasının sonuncu nəşrinin müəllifləri:
- S.Katlip, A.Senter, A.Marşal
 - Q.Brum, A.Senter, A.Marşal
 - A.Senter, Sokrat, Q.Brum
 - A.Senter, A.Marşal, Sokrat
 - ✓ S.Katlip, A.Senter, Q.Brum
51. Bunlardan hansı PR-problemlərinin həlli prosesinin mərhələsinə aid deyil?
- Proqramın qiymətləndirilməsi.
 - Problemlərin müəyyən edilməsi.
 - ✓ İnsanların normal həyat tərzinə təsir edəcək faktorlara toxunmaq ehtiyatı.
 - Planlaşdırma və proqramlaşdırma.
 - Əlaqələr və hərəkət.]
52. Aşağıda verilənlərdən hansı kommunikativ qarşılıqlı əlaqələrin 4 prinsipi əsasında qurulmasına aid deyil?
- Hakimlik tabecilik.
 - Emosional hisslər, soyuq hesabatlar.
 - ✓ Müzakirə olunan problemlərin vəziyyəti.
 - Səmimilik və simpatiya.
 - Yaxınlıq və oxşarlıq.
53. Bunlardan hansı şəxsi qaydada yaşamağa aid deyil?

- İctimai- sinfi – cəmiyyətdə mövqe.
- Düzgün cavab yoxdur.
- ✓ Şəxslərarası münasibətlərin əsas xüsusiyyətləri.
- Ailəvi- insanların mənşəyi]
- Dini tanrıya və ya fəvqəltəbii qüvvələrə inanların sistemi.

54. Bunlardan hansı məlumatlandırmaq prosesinin aşağıdakı 4 mərhələsini özündə birləşdirir?

- ✓ Məlumatların iki tərəfli mübadilə prosesi .
- Kommunikasiya diqqətin cəlb edilməsi.
- Məlumatın mənilməsinə nail olmaq.
- İnformasiyanın sonradan istifadə üçün saxlanılması
- Məlumatın əvvəlcədən nəzərdə tutulmuş şəkildə izahı.

55. Aşağıdakılardan hansı P.R tədqiqatının daha geniş yayılmış üç növündən biri deyil?

- Qeyri rəsmi tədqiqat.
- ✓ Fizioloji tədqiqat.
- Sosioloji tədqiqat.
- Düzgün cavab yoxdur.
- Kommunikasiyaya aiddir.

56. Azərbaycan respublikasında reklam haqqında qanun neçənci ildə yazılmışdır?

- 2006
- 1992
- ✓ 1997
- 2000
- 2004

57. Bunlardan hansı reklamın xassəsi deyil?

- Bir istiqamətliklik
- Ödəmə.
- Qeyri- şəxsiyyətliklik
- ✓ Absolyutluq
- Vasitəli

58. Publist ralisation terminin ilk müəllifi Amerikanın neçənci prizidenti olmuşdur?

- 1-ci
- 10-cu
- 30 -cu
- ✓ 3-cü
- 20-ci

59. İlk dəfə publist ralisation termini harada meydana gəlmişdir?

- ✓ ABŞ
- İngiltərə
- Fransa
- Yaponiya
- Almaniya

60. Pablik releysinə neçəyə qədər tərif verilib?

- ✓ 500
- 2
- 8

- 100
- 200

61. Dövlət və qanunverici orqanların qərarlar qəbul etməsi prosesinə təsir mexanizmi:

- planlaşdırmadır
- proqnozlaşdırmadır
- əlaqələndirmədir
- stimullaşdırmadır
- ✓ lobbçilikdir

62. Promouşn nədir?

- ictimai fikrin qabaqcadan görülməsi, təhlili və təfsiridir
- məqsədlərin müəyyən edilməsi, plan və büdcənin tərtib edilməsidir
- təşkilatın işinin planlaşdırılması və həyata keçirilməsidir
- təşkilatın bütün səviyyəli rəhbərlərinə məsləhətlərin verilməsidir
- ✓ şəxsiyyətə, mala, təşkilata və ya fəaliyyət istiqamətinə marağın formalaşdırılmasıdır

63. İctimai iş:

- ✓ dövlət və ya özəl müəssisələrinin xidmət şöbələrinin ictimaiyyətlə işlər üzrə fəaliyyətidir
- ictimai fikrin mahiyyətidir
- cəmiyyətdə mövqedir
- informasiya dolğunluğudur
- təşkilat və hökumət idarələri arasında xoş münasibətlərdir

64. Pablik rileyşnz:

- malların və xidmətlərin yönəldilməsi üzrə fəaliyyətdir
- təşkilat daxilində ünsiyyət bacarığıdır
- ✓ menecmentin təşkilat və onun ictimaiyyəti arasında əlaqələr qurulması və saxlanması üzrə müstəqil funksiyasıdır
- ictimai, əxlaqi normalara mütləq riayət olunmasıdır
- reklam fəaliyyətinin tərkib hissəsidir

65. PR şöbəsinin bilavasitə təşkilatın strukturunda olması hansı qüsurların yaranmasına səbəb ola bilər?

- Müəyyən dərəcədə obyektivliyin itirilməsi
- Şöbəyə dəqiq izah olunmamış təlimat və göstərişlər
- Düzgün cavab yoxdur
- ✓ Bütün cavablar doğrudur
- Təşkilatın rəhbərinin şöbənin əməkdaşlarına təzyiq göstərməsi

66. Düzgün variantı seçin.

- Düzgün cavab yoxdur
- ✓ Bütün cavablar doğrudur
- Özünüpiar – öz-özünün anonim tərəfidir
- Boz piar - mənbəyini gizli saxlayan reklam
- Yaşıl piar - sosial məsul piardır

67. Düzgün variantı seçin.

- Qara piar – mənbəyini gizli saxlayan reklam
- Bütün cavablar doğrudur
- Sarı piar – mənbəyini gizli saxlayan piar
- Boz piar - sosial məsul piardır
- ✓ Düzgün cavab yoxdur

68. Hansı fikir düzgündür?

- PR ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır.
- Press-vasitəçilik ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır.
- İctimai iş ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır
- Press-agent ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır
- ✓ Yüksəlmə ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır.

69. Press-vasitəçilik nədir?

- Komunikasiya siyasətinin həyata keçirilməsi
- Cəmiyyətin münasibətlərini qiymətləndirməyə, fərdlərin və təşkilatların ümumi maraqlarına yönəldilmiş fəaliyyət və siyasətini fərdiləşdirməyə, anlaşılmaya nail olmaq və onu qəbul etməyə yönəldilmiş fəaliyyət proqramının yerinə yetirilməsinə təyin edilmiş idarəetmə funksiyası
- Təşkilatlar və cəmiyyətin çoxsaylı qrupları arasında qarşılıqlı etibar münasibətlərinin təşkili
- Elmi-təbiiqə nizam-intizamın inkişafı
- ✓ İnformasiya vasitələrinin diqqətini çəkmək və ictimai nəzərin təminatı məqsədilə materialların yazılması və xüsusi tədbirlərin təşkili

70. Aşağıdakılardan hansı Maslov nəzəriyyəsinə görə tələbin baş mərhələli iyerarxiyasına aid deyil?

- Ən aşağı səviyyəyə fizioloji tələbatlar.
- ✓ Hər bir insan eyni vəziyyətə müxtəlif tərəqqidə yanaşır.
- Sonuncu səviyyə özünü ifadə etmə.
- Dördüncü səviyyə - nüfuz tələbatları.
- Üçüncü səviyyəni ictimai tələbatlar

71. İctimai dialoq klassiklərdən kimin adı ilə bağlıdır?

- Senter
- Veqli
- Platon
- Aristotel
- ✓ Sokrat

72. P/ R-nin əsas neçə funksiyası var?

- 6
- 8
- 1
- ✓ 3
- 4

73. Publicitinin problemləri ilə kimlər məşğul olur?

- menecerlər
- Katiblər
- ✓ Yazıçılar
- Siyasətçilər
- Hüquqşünaslar

74. Publist relation nə deməkdir?

- Tanınmış ticarət markası
- İctimai fəaliyyət
- İstehlakçının həvəsləndirilməsi
- Şirkətin imicinin yaradılması
- ✓ İctimaiyyətlə əlaqələr

75. Publik relaysin ilk növbədə hansı funksiyaları daşıyır?

- siyasət
- özünə inam
- imic
- təşkilatçı
- ✓ idarə etmə

76. İctimai iş: 1. dövlət və ya özəl müəssisələrinin xidmət şöbələrinin ictimaiyyətlə işlər üzrə fəaliyyətidir
2. ictimai fikrin mahiyyətidir
3. cəmiyyətdə mövqedir

- 1,2
- ✓ 1
- 1,2,3
- 1,2
- 2,3

77. Pablik rileyşnzın əsas məqsədi:

- ✓ ictimaiyyətdə firma haqqında müsbət fikir yaratmaqdır
- istehsalat xərclərinin azaldılmasıdır
- reklam fəaliyyətidir
- yeni mal və xidmətlərin yaradılmasıdır
- satış həcmnin artırılmasıdır

78. Tədqiqatçılar PR-nın sinonimi kimi aşağıdakılardan hansı ifadəni işlədirlər?

- ✓ Kommunikasiya menecmenti
- Konsaltink
- Kopreativ idarə etmə
- Sövdələşmə
- Reklam

79. Bazarın potensial tutumu nədir?

- mümkün satış həcmi səciyyələndirən göstəricilərdir
- bazar tutumunun biznes-plan üçün zəruri olan təhlilidir
- ✓ verilmiş bazarın alıcılarının müəyyən vaxt kəsiyi ərzində əldə edə biləcəyi malların ümumi miqdarıdır
- potensial bazarın, prinsipə, sahibkarın ala biləcəyi hissəsidir
- sahibkarın real gəliridir

80. Hansı planın həyata keçirilməsi istehlakçıların anlayışı prinsipinə əsaslanır?

- Əlavə planın
- Təşkilati planın
- İstehsal planının
- Maliyyə planının
- ✓ Marketing planının

81. Layihənin həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyətinin sxemi hansı plana əsaslanır?

- bütün istehsal dövrünün daxil olduğu istehsalatın fəaliyyət planına
- sahibkarın uzun zaman kəsiyini əhatə edən strateji fəaliyyət planına
- ✓ sahibkarın bazarla (marketing), kollektivlə (menecment), partnyorlarla müfəssəl fəaliyyət planına.
- hazır məhsulun reallaşdırılması üzrə taktiki plana
- sahibkarın istehsalat müəssisəsi daxilində müfəssəl fəaliyyət planına

82. Seçilmiş bazar hansıdır?

- mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazardır
- ✓ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazardır.

- ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
- mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazardır
- doğru cavab yoxdur

83. əsas bazar hansıdır?

- müəyyən şərtlərdə malların satış perspektivi olan bazardır
- malların (xidmətlərin) kiçik hissəsini udan bazardır
- doğru cavab yoxdur
- ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
- ✓ xidmətlərin və malların əsas hissəsinin satıldığı bazardır

84. Biznes layihələrinin növünə aid deyil?

- təşkilati
- elmi-tədqiqat
- ✓ perspektiv
- yenilikçi
- qarışıq

85. Biznes layihələrinin növünə aiddir?

- işgüzar
- ✓ təlim-təhsil
- strateji
- operativ
- şəxsi

86. Layihənin işlənməsi əsasında neçə vacib məsələ durur?

- 4
- 5
- 6
- ✓ 3
- 2

87. Biznes layihələrinin böyük əksəriyyəti nə xarakteri daşıyır?

- ✓ sərmayə(xərc)
- gəlir
- kəmiyyət
- keyfiyyət
- maliyyə

88. Layihənin idarə heyəti bütün layihə boyunca neçə əsas prinsipi rəhbər tutmalıdır?

- 11
- 4
- 6
- ✓ 7
- 9

89. Aşağıdakılardan hansı layihə komandalarında iştirak etmir?

- resurs üzrə menecer
- icraçı üzvlər
- sponsor
- ✓ düzgün cavab yoxdur
- lider

90.

Layihə komandalarında iştirak edənlərdən biri yanlışdır?

✓

təsisçilər

• lider

• sponsor

• icraçı üzvlər

• payçılar
91.

Biznes plan hazırlanan zaman potensial investrların tələbləri nöqteyi nəzərindən maraq doğuran bölmələrin məzmunu necə verilməlidir?

• dolğun şəkildə

• inandırıcı

✓

bütün cavablar doğrudur

• aydın

• konkret
92.

Aşağıdakılardan hansı biznes -planın bölməsi deyil?

• maliyyə

✓

düzgün cavab yoxdur

• təşkilati

• istehsal

• hüquqi
93.

Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi nədir?

• Sahibkarlıq rəqabəti

• Maliyyə sferasında əməkdaşlıq

✓

Sahibkarlıq sazişi

• Ticarətdə tərəfdaşlıq

• Fond bazarında əməkdaşlıq
94.

Yenilikçi tədqiqat və inkişaf layihələri nə ilə əlaqədardır?

• düzgün cavab yoxdur

✓

bütün cavablar doğrudur

• onların istehsalı üsullarının yaradılması üsulları ilə

• xidmətlərin yaradılması ilə

• yeni məhsulun yaradılması ilə
95.

Layihədə iştirak edən payçılar kimlərdir?

• Layihə proqramını tərtib edən, əsas istiqamətləri və məhdudiyyətləri müəyyən edənlərdir

• Onun bilavasitə təlimatı ilə işə başlayan və layihəyə prosesual rəhbərliyi həyata keçirənlərdir

• Komanda üzvlərinin yığılması,onların bilk və vərdişlərinin layihədə tutduğu vəzifəyə uyğun olub olmamasını müəyyən edərək onları lazımi maddə və qeyri maddə resurslarla təmin edir

✓

Layihənin gerçəkləşməsində maraqlı olan bütün şəxslərdir

• Düzgün cavab yoxdur
96.

Aşağıdakılardan hansı investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin 3 əsas prinsipindən biridir?

• analitik

• rasionallıq

• gəlirlilik

✓

metodoloji

• rektabillik
97.

Yenilikçi bizes layihələrinin növlərinə aiddir?

- Bütün cavablar doğrudur
- ✓ Düzgün cavab yoxdur
- Müəyyən məhsul növünün istehsalının təşkil edilməsi mümkünlüyünün sübuta yetirilməsi
- Layihənin həyata keçirilməsinə mane ola biləcək amillərin aradan qaldırılması imkanlarının müəyyən edilməsi
- İstehsalı planlaşdırılan məhsul növünə olan tələbin həcmının müəyyənləşdirilməsi

98. Biznes - plan nə əsasında hazırlanır?

- Elmi - tədqiqat layihəsi əsasında
- Qarışıq layihə əsasında
- Təlim-təhsil layihəsi əsasında
- Təşkilati layihə əsasında
- ✓ investisiya layihəsi əsasında

99. Layihənin reallaşdırılması üzrə sahibkarlıq fəaliyyətinin hərəkət sxemi necədir?

- Bazarla əlaqə
- Düzgün cavab yoxdur
- ✓ Bütün cavablar doğrudur
- İşləyən kollektivlə əlaqə
- Tərəfdaşlarla əlaqə

100. Sərmayə layihəsinin həyata keçirilməsi üçün lazım olan sərmayələrin həcmi ilk növbədə nədən asılıdır?

- düzgün cavab yoxdur
- ✓ bütün cavablar düzgündür
- Layihənin miqyasından
- müddətindən
- mürəkkəbliyindən

101. Layihə menecmenti nədir?

- Mənfəət almaq üçün qiymətli şeylərin tərəfdaşlar arasında kommersiya mübadiləsidir
- Layihənin mərhələli idarə olunmasıdır
- İqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsidir
- Layihənin ödəmə qabiliyyətinin qiymətidir
- ✓ Xüsusi alət, vasitə bilik və vərdislər toplusudur

102. İstehlakçıların başa düşülməsi prinsipi nəyə əsaslanır?

- istehlak tələbatı və gələcəkdə onun dəyişməsi haqqında məlumat olmasına
- istehsalın bazarın tələblərinə maksimum uyğunlaşdırılmasına
- ✓ tələbatın və bazar konyunkturasının nəzərə alınmasına
- doğru cavab yoxdur
- bütün mümkün vasitələrin (malın keyfiyyəti, reklam, servis, dizayn, qiymət və s.) köməyi ilə bazara və istehlakçıya təsirə

103. İstehlakçı uğrunda mübarizə prinsipi nəyə əsaslanır?

- tələbatın və bazar konyunkturasının nəzərə alınmasına
- doğru cavab yoxdur
- istehsalın bazarın tələblərinə maksimum uyğunlaşdırılmasına
- istehlak tələbatı və gələcəkdə onun dəyişməsi haqqında məlumat olmasına
- ✓ bütün mümkün vasitələrin (malın keyfiyyəti, reklam, servis, dizayn, qiymət və s.) köməyi ilə bazara və istehlakçıya təsirə

104. Malların və xidmətlərin kiçik hissəsini udan bazar necə adlanır?

- Səmərəsiz bazar
- Əsas bazar
- Potensial bazar
- Seçilmiş bazar

✓ Əlavə bazar

105. İnkişaf edən bazar hansıdır?

- satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazardır
- müəyyən şərtlərdə malların satış perspektivi olan bazardır
- ✓ malların satış həcmnin artırılması üçün real imkanları olan bazardır
- malların kiçik hissəsini udan bazardır
- ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)

106. Potensial satış həcmi nədir?

- müəyyən şərtlərdə satış həcmnin artırılması perspektividir
- verilmiş bazarın alıcılarının müəyyən vaxt kəsiyi ərzində əldə edə biləcəyi malların ümumi miqdarıdır
- ✓ potensial bazarın, prinsipcə, sahibkarın ala biləcəyi hissəsidir
- bazar tutumunun biznes-plan üçün zəruri olan təhlilidir
- mümkün satış həcmi səciyyələndirən göstəricilərdir

107. Potensial bazar nədir?

- ✓ müəyyən şərtlərdə malların satış perspektivi olan bazar
- xidmətlərin və malların əsas hissəsinin reallaşdığı bazar
- satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazar
- ticari əməliyyatların sabit olmadığı bazar (cansız, passiv)
- malların (xidmətlərin) kiçik hissəsini udan bazar

108. Hansı planın tərtib edilməsi layihənin həyata keçirilməsinə daxil deyil?

- istehsal planının tərtib edilməsi
- ✓ əlaqələndirmə planı
- maliyyə planı
- təşkilat planının tərtib edilməsi
- marketinq planının tərtib edilməsi

109. Aşağıda sadalanan amillərdən hansı maliyyə planının tərtib edilməsini şərtləndirir?

- firma üzrə istehsalat axınları sxeminin tərtib edilməsi
- xidmətlərin, bölmələrin heyəti və onların funksiyaları
- ✓ balanslı hesabat, firmanın iqtisadi fəaliyyətinin yekunu
- tərkibinə bütün istehsalat dövrü daxil olan istehsalatda fəaliyyət planı
- kəskin rəqabət, alıcı uğrunda mübarizənin güclənməsi

110. Pul vəsaitlərinin hərəkəti haqqında plan (hesabat) firmanın hansı bölməsi tərəfindən işlənib hazırlanır?

- baş mühasibatlıq tərəfindən
- iqtisadi şöbə tərəfindən
- istehsalat şöbəsi tərəfindən
- ✓ maliyyə şöbəsi tərəfindən
- marketinq şöbəsi tərəfindən

111. Firmanın ötən il üçün iqtisadi və maliyyə fəaliyyətinə yekun vuran hesabat necə adlanır?

- operativ hesabat
- ✓ balanslı hesabat
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- malların istehsalı üzrə gəlirlər və xərclər haqqında hesabat
- doğru cavab yoxdur

112. Layihənin ən vacib göstəricisidir?

- ✓ Sifarişçinin layihə bitəndən sonra təqdim olunan son nəticəsindən razılıq səviyyəsi
- İlk texniki-iqtisadi tədqiqatlar, mümkün variantlardan ən səmərəlisinin müəyyənləşdirilməsi
- Bütün cavablar doğrudur
- Şəxsi və kollektiv təşəbbüskatlıq
- Qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək

113. Biznes - plan mühüm əhəmiyyət kəsb edir:

- Bütün cavablar doğrudur
- Doğru cavab yoxdur
- ✓ Birgə işlərin görülməsi üçün tərəfdaşların cəlb olunmasında
- Təklif edilə layihənin nə dərəcədə riskli, eləcə də perspektli olmasını müəyyənləşdirməsində
- Layihənin həyata keçirilməsindən əldə ediləcək maliyyə nəticələrinin nə dərəcədə qənaətbəxş və reallığa yaxın olmasının müəyyən edilməsində

114. Layihənin idarəetməsinin növlərində biri yanlışdır?

- layihənin planlaşdırılması
- layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi
- layihə üdcəsinin hazırlanması və maliyyə monitorinqi
- ✓ layihənin ümumiləşdirilməsi
- layihənin mərhələli idarə olunması

115. Bunlardan hansı layihənin idarəetmə növləridir?

- layihə təkliflərinin(Project Proposal) və layihənin normativ sənədlərinin işlənməsi
- ✓ Bütün cavablar doğrudur
- layihənin planlaşdırılması
- layihənin mərhələli idarə olunması
- layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi

116. Bunlardan hansı yenilikçi biznes layihələrinin növüdür?

- ✓ Bütün cavablar düzgündür
- Düzgün cavab yoxdur
- Təşkilati biznes layihələri
- İqtisadi biznes layihələri
- Sosial biznes layihələri

117. Reallaşdırılması bilavasitə iştirakçılara mənfəət gətirən layihələr necə adlanır?

- Maliyyə layihələri
- Regional layihələr
- Riskli layihələr
- ✓ Kommersiya layihələri
- Konsultativ layihələr

118. Layihənin idarə heyəti bütün layihə boyunca rəhbər tutduğu 7 əsas prinsipdən biri yanlışdır?

- Qarşılıqlı hörmət və inam prinsipi
- ✓ Risklərin qiymətləndirilməsi prinsipi
- Komanda üzvlərinə səlahiyyətlərin deleqasiya olunması prinsipi
- Layihə barədə ətraflı və dolğun məlumatın olması prinsipi
- İnsana yalnız sevdiyi işi daha yaxşı və həvəslə görür

119. Bunlardan hansı elmi-metodoloji baxımdan layihədə xüsusi diqqət tələb edən məsələlərə aiddir?

- ✓ İnvestisiya layihəsinin həyata keçirilməsindən gözlənilən son nəticə
- Düzgün cavab yoxdur
- İlk təhlilin aparılması -ilkin texniki -iqtisadi tədqiqatlar, mümkün variantlardan ən səmərəlisinin müəyyənləşdirilməsi

- son təhlilin aparılması - texniki - iqtisadi tədqiqatlar layihənin meyarlarının dəqiqləşdirilməsi
- layihənin qiymətləndirilməsi- qiymətləndirmə üzrə tədqiqatlar investisiya qoyuluşu üzrə son qərarın qəbul edilməsi

120. Aşağıdakılardan hansı layihələrin işlənməsi əsasında duran 3 vacib məsələlərdən biridir?

- [layihənin həyata keçirilməsinə mane ola biləcək amillərin aradan qaldırılması imkanları müəyyən edilir
- müəyyən məhsul növünün istehsalının təşkil edilməsi mümkünlüyü sübuta yetirilir
- düzgün cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- istehsalı planlaşdırılan məhsul növünə olan tələbin həcmi müəyyənləşdirilir və bazar qiymətinin aşağı və yuxarı hədləri proqnozlaşdırılır

121. Biznes-plan tərtib edilərkən aşağıdakı şərtlərə əməl edilməlidir. Variantlardan biri səhvdir?

- biznes-planın investorlar üçün cazibədar və anlaşıqlı olması məqsədilə o, bölmələr üzrə işlənilib hazırlanmalıdır
- ✓ biznes -plan mürəkkəb və çətin olmalıdır
- biznes -plan potensial investora ilkin varintda təqdim edilməlidir
- biznes-plan çox yığcam,sadə, tez dərk olunan tərzdə və peşəkarlıqla tərtib olunmalıdır
- investor biznes-planla yaxından tanış olmalıdır

122. Aşağıdakılardan hansı Yenilikçi tədqiqat və inkişaf layihələrinə aid deyil?

- təşkilati sahədə yeniliklər
- doğru cavab yoxdur
- elmi - tədqiqat sahəsində yeniliklər
- ✓ monitorinq sahəsində yeniliklər
- maliyyə sahəsində yeniliklər

123. Lisenziya müqaviləsində neçə tərəf çıxış edir?

- ✓ 2
- Düzgün cavab yoxdur
- 5
- 4
- 3

124. Lisenziya müqaviləsi üzrə lisenziarın vəzifə və öhdəlikləri və lisenziya müqaviləsi üzrə lisenziatın vəzifə və öhdəlikləri bunlardan hansına aiddir?

- ✓ Beynəlxalq lisenziya müqavilələrinin məzmununda əks olunan şərtlərə
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Müqavilənin predmetinə
- Lisenziya müqavilələrinin asılı olduqları əlamətlərə

125. Aşağıdakılardan hansı beynəlxalq lisenziya müqavilələrinin məzmununda əks olunan şərtlərə aiddir?

- Preambula
- ✓ Bütün cavablar doğrudur
- Müqavilə predmeti
- Ödəmələr
- Tərəflər

126. Beynəlxalq lisenziya müqavilələrinin məzmununda hansı şərtlər əks oluna bilər?

- Tətbiq olunma müddəti
- Lisenziyanın fəaliyyət göstərmə ərazisi
- Kəmiyyət göstəricisi ilə onun həcmi
- Lisenziya obyektinin istifadə formaları
- ✓ Lisenziyanın növləri

127. Avadanlığın təchizatı aşağıdakılardan hansına aiddir?
- ✓ Alqı-satqı üzrə beynəlxalq sazişə
 - Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilələrə
 - Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələrinə
 - Beynəlxalq lisenziya müqavilələrinə
 - Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrə
128. Lisenziya müqaviləsinin obyektı ixtiraya görə lisenziya, nou-hau, əmtəə nişanı ola bilər. Bu, aşağıdakılardan hansına aiddir?
- Alqı-satqı üzrə beynəlxalq sazişə
 - Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilələrə
 - Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrə
 - ✓ Beynəlxalq lisenziya müqavilələrinə
 - Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələrə
129. Lisenziya müqaviləsinin şərtlərinə aid deyil:
- Lisenziya obyektinin istifadə formaları
 - ✓ Keyfiyyət göstəricisi ilə onun həcmi
 - Düzgün cavab yoxdur
 - Tətbiq olunma müddəti
 - Lisenziyanın fəaliyyət göstərmə ərazisi
130. Lisenziya müqaviləsinin şərtlərinə aiddir:
- ✓ Bütün cavablar doğrudur
 - Düzgün cavab yoxdur
 - Lisenziya obyektinin istifadə formaları
 - Kəmiyyət göstəricisi ilə onun həcmi
 - Lisenziyanın fəaliyyət göstərmə ərazisi
131. Lisenziya müqavilələri hansı əlamətdən asılı olaraq fərqlənilirlər?
- Müqavilələr lisenziya məhsullarının ixracına icazə verir, tamamilə istisna edir və ya bir qədər məhdudlaşır
 - Düzgün cavab yoxdur
 - ✓ Bütün cavablar doğrudur
 - Texnologiyanın ötürülməsi üsulları, yəni lisenziya müstəqil və ya binanın tikilməsi haqqında müqavilənin bağlanması ilə eyni anda komplekt avadanlıqların çatdırılması və injiniring xidmətlərinin göstərilməsini təmin edir
 - Müqavilələrdə lisenziarın öhdəliklərinin olması və ya olmaması müqavilənin qüvvədə olduğu müddətdə lisenziyata lisenziya texnikasının yeni təkmilləşdirilməsi haqqında məlumatlar verir
132. Aşağıdakılardan hansı lisenziyanın, nou-hau-nun, ticarət nişanlarının və s.-nin istifadə hüququnun verilməsi barədə razılıqdır?
- Alqı-satqı üzrə beynəlxalq saziş
 - Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələr
 - Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilə
 - Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilə
 - ✓ Lisenziya sazişi
133. Konsessioner nədir və ya kimdir?
- dövlət müəssisəsi
 - doğru cavab yoxdur
 - dövlət, hakimiyyət orqanı
 - ✓ özəl firma, müəssisə
 - dövlət, hakimiyyət orqanı, sahibkar
134. Konsedent nədir və ya kimdir?

- dövlət, hakimiyyət orqanı, sahibkar
- özəl firma, müəssisə
- sahibkar, hüquqi şəxs
- sahibkar, fiziki şəxs
- ✓ dövlət, hakimiyyət orqanı

135. Konsessiya nədir və ya kimdir?

- ✓ dövlət-özəl partnyorluq forması
- konkret fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkar
- müəyyən ad və ya əmtəə nişanı ilə biznes aparmaq hüququ
- bu, lisenziatın üçüncü şəxslərə verdiyi lisenziyadır
- lisenziya sazişinin digər tərəfə lisenziya obyektindən istifadə hüququnu verən tərəf

136. Lisenziyalaşdırma obyektləri nəyə deyilir?

- ✓ lisenziyalaşdırılan fəaliyyət növlərinə
- özünüidarəetmə və dövlət hakimiyyəti orqanlarına
- lisenziyalaşdırılan orqanlara
- lisenziarlara və lisenziatlara
- dövlətin bilavasitə lisenziya funksiyaları ilə bağlı həyata keçirdiyi tədbirlərə

137. Lisenziat kimdir və ya nədir?

- lisenziya sazişinin digər tərəfə lisenziya obyektindən istifadə hüququ verən tərəfdir
- dövlət-özəl tərəfdaşlıq formasıdır
- doğru cavab yoxdur.
- ✓ konkret fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkardır
- müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququdur

138. Lisenziar kimdir və ya nədir?

- xüsusi icazə verilməsi prosesidir
- müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququdur
- ✓ lisenziya sazişi əsasında digər tərəfə lisenziya obyektindən istifadə hüququnu verən tərəfdir
- əməl olunması, lisenziyanın qüvvədə olmasını şərtləndirən şərtlərdir.
- konkret fəaliyyət növünün keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkardır

139. Lisenziya nədir?

- hüquqi şəxs və ya fərdi sahibkar
- müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququ
- dövlət-özəl tərəfdaşlıq forması
- lisenziya müqaviləsinin tərəflərindən biri
- ✓ bəzi fəaliyyətlərin həyata keçirilməsi hüququ verən sənəd (saziş).

140. Müştərək müəssisələrin yaradılması prosesi aşağıdakı hansı mərhələləri əhatə edir?

- müştərək müəssisənin tipinin seçilməsi
- bazarın tədqiqi
- zəruri informasiyanın toplanması
- ✓ Bütün cavablar doğrudur
- real imkanların qiymətləndirilməsi

141. Milli tərəfdaşların müştərək müəssisədə iştirakı aşağıdakılardan hansı riskləri xeyli azaldır?

- ✓ Bütün cavablar doğrudur
- Onların milli müəssisələrdən diskriminasiya olunma riskini
- Xarici investisiyanın müsadirə riskini

- Xarici investisiyanın milliləşdirmə riskini
 - Düzgün cavab yoxdur
- 142.** Müştərək müəssisələrin yaradılması yolu ilə texnika və texnologiyanın , idarəetmə təcrübəsinin və s. ölkə iqtisadiyyatına cəlb olunması neçə formada həyata keçirilir?
- ✓ 3
 - 8
 - 7
 - 5
 - 4
- 143.** Aşağıdakılardan hansı motivlərin əsas kateqoriyalarına aid deyil?
- Zəruri istehsal resurslarının əldə olunması
 - Bazar motivləri
 - Riskin bölüşdürülməsi
 - ✓ İstehsal motivləri
 - A və C varianları
- 144.** Müştərək müəssisələri yaradan tərəflərin məqsədlərinin motivləri neçə əsas kateqoriyaya bölünür?
- 7
 - 5
 - ✓ 3
 - 2
 - 4
- 145.** Müştərək müəssisələrin yaradılmasında nə mühüm rol oynayır?
- mənfəət
 - istehsal
 - ✓ bazar motivləri
 - sığorta
 - mübadilə
- 146.** Payçılıq əsasında yaradılan müştərək müəssisələrin Nizamnamə fondu aşağıdakılardan hansının hesabına yaradılır?
- Tərəfdaşlar arasında bank əməliyyatları hesabına
 - Düzgün cavab yoxdur
 - Tərəfdaşlar arasında birgə kapitalın bölüşdürülməsi hesabına
 - Tərəfdaşlar arasında sövdələşmələr hesabına
 - ✓ Tərəfdaşların vəsaitləri hesabına
- 147.** Aşağıdakı əlamətlərdən hansı həm payçı həm də kontrakt müştərək müəssisələrin yaradılması üçün xarakterikdir?
- Birgə idarəetmə
 - ✓ Hamısı
 - Riskin bölüşdürülməsi
 - Mənfəəti bölüşdürülməsi
 - Birgə kapital
- 148.** Hansı əsasda yaradılan Müştərək müəssisələrin Nizamnamə fondu tərəfdaşların vəsaitləri hesabına yaradılır?
- danışıqlar əsasında
 - ✓ payçılıq əsasında
 - saziş əsasında
 - sövdələşmə əsasında
 - müqavilə əsasında

149. Müştərək müəssisələr aşağıdakılardan hansının bölüşdürülməsi əsasında yaradılır?
- Birgə kapitalın
 - Mənfəətin
 - Risklərin
 - ✓ Bütün cavablar doğrudur
 - Birgə idarəetmənin
150. İqtisadçılar müştərək müəssisələrə hansı formada baxır?
- ✓ Xarici investisiyanın təminat sistemi forması kimi
 - müştərək müəssisələrin istiqamətinin öncül müəyyən edilməsi forması kimi
 - Düzgün cavab yoxdur
 - Bütün cavablar doğrudur
 - Qarşılıqlı tərəfdaşların işgüzar əməkdaşlıq forması kimi
151. Aşağıdakılardan hansı offşor zonaya aiddir?
- Bəham adaları
 - Cəlləldard adaları
 - Terksi və Kaikos adaları
 - ✓ Bütün variantlar düzgündür
 - Cersi və qrensi adaları
152. Sahibkarlıq fəaliyyətində vəzifə dedikdə nə başa düşülür?
- ✓ Əlamətlərlə bilavasitə məqsədi ifadə etmək
 - Kəmiyyət və keyfiyyəti təyin etmək
 - İnkişaf üçün maliyyə mənbəyi təmin etmək
 - İctimaiyyətlə əlaqə yaratmaq
 - Qarşıya qoyulmuş vəzifəni təyin etmək
153. Bazar iqtisadiyyatı şəraitində xidmətlərə hansılar aid deyil?
- ✓ Mübadilə
 - Sığorta
 - Reklam
 - İctimai iaşə
 - Bank işi
154. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə göstərilmişdir?
- ✓ 1992
 - 2000
 - 1994
 - 2005
 - 1995
155. Müştərək sahibkarlığın növü hansıdır?
- ✓ Konsorsium
 - Beynəlxalq iqtisadi təşkilatlar
 - İstehsal
 - Hamısı düzgün cavabdır
 - Səhmdar cəmiyyətlər
156. Aşağıdakılardan hansı dünya praktikasında Azad iqtisadi zonalara aid deyil?
- Azad istehsal zonaları
 - ✓ Azad istehlakçı zonaları

- Azad gömrük zonaları
- Azad offşor zonaları
- Azad ticarət zonaları

157. Bunalardan hansının müştərək müəssisələrin inkişafında rolu yoxdur?

- İnformasiya
- Valyuta məzənnəsi
- ✓ Hamısı düzgün cavabdır
- Vergi dərəcəsi
- Rentabellik səviyyəsi

158. Hansı fəalliyət müştərək sahibkarlığın növünə aid deyil?

- İstehsal
- ✓ Alqı satqı
- Satış
- Kontrakt üzrə idarəetmə
- Elmi –tədqiqat

159. Müştərək sahibkarlığın tipinə aid deyil?

- ✓ Ticarət evi
- Lisenziyalı
- Birgə investisiyalı müəssisələr
- Podrta istesalı
- Kontrak üzrə idarə etmə

160. Hansı fəaliyyət müştərək sahibkarlığın tipi sayılır?

- Lisenziyalı istehsal
- Kontrakt üzrə idarəetmə
- Kapitala birgə malik olmaq
- ✓ bütün cavablar doğrudur
- Podrat istehsalı

161. Tarixdə ən birinci azad iqtisadi zona hansı ölkədə yaradılıb?

- ABŞ
- Rusiya
- İspaniya
- ✓ İtaliya
- Çin

162. Qarışıq müəssisə hansılardır?

- xaricdə yerli təşkilatların və xarici tərəfdaşların kapitalı əsasında yaradılmış firmalardır
- ✓ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir
- nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
- doğru cavab yoxdur
- sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır

163. Birgə müəssisə hansılardır?

- xaricdə yerli təşkilatların və xarici partnyorların kapitalı əsasında yaradılmış firmalardır
- əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir
- nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir

- doğru cavab yoxdur
- ✓ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır

164. Qarışıq cəmiyyətlər hansılardır?

- ✓ xaricdə yerli təşkilatların və xarici tərəfdaşların kapitalı əsasında yaradılmış firmalardır
- əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir
- nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
- doğru cavab yoxdur
- sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır

165. Müştərək müəssisədə tərəfdaşlar arasında münasibətlərin tənzimlənməsi nə əsasında həyata keçirilir?

- ✓ kontrakt
- hamısı
- heç biri
- sövdələşmə
- payçılıq

166. Strateji alyans nədir?

- bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
- tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ✓ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisi əldə etmək üçün kooperasiya haqqında sazişidir
- hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir

167. Assosiasiya nəyə deyilir?

- tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisi əldə etmək üçün kooperasiya haqqında sazişidir
- ✓ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır

168. Trest nədir?

- ✓ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisi əldə etmək üçün kooperasiya haqqında sazişidir
- hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır

169. Pul nədir?

- iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisi əldə etmək üçün kooperasiya haqqında sazişidir
- təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir

	✓ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır • tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
170.	Sindikat nədir? • təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı ✓ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir • şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya forması • bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi • kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
171.	Kartel nədir? • təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı • kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli) ✓ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi • eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir • şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya forması
172.	Konsorsium nədir? • şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya formasıdır • kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli) • eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir • təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır ✓ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır • bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyidir
173.	Konqlomerat nədir? • təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır • eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir ✓ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya formasıdır • bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyidir • kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
174.	Lizing müqaviləsinin mərhələlərinə aiddir. • Lizing müraciəti ✓ Bütün cavablar doğrudur • Lizing müqaviləsinin bağlanması • Müraciətin təsdiqlənməsi • Müraciətə baxılması
175.	Lizing faizini təşkil edir • Resursların qiyməti ✓ a, b və c • Riskin məbləği və Lizing marjası • Riskin məbləği • Lizing marjası
176.	Lizing ödənişinə daxil deyildir. • Riskin məbləği

- ✓ Düzgün cavab yoxdur
- Amortizasiya
- İstifadə olunan resursların ödənişi
- Lizing marjası

177. Lizing ödənişinə daxildir

- Riskin məbləği
- ✓ Bütün cavablar doğrudur
- Amortizasiya
- İstifadə olunan resursların ödənişi
- Lizing marjası

178. Liz dövrü nədir?

- Düzgün cavab yoxdur
- Müqavilənin hazırlıq prosesi
- Uzunmüddətli müqavilələr zamanı müqavilə obyektinin istifadə olduğu müddət
- ✓ Lizing müqaviləsinin qüvvədə olduğu müddət
- “Lizing”terminin meydana gəldiyi dövr

179. Müddətinə görə icarə müqavilələri hansılardır.

- Qısamüddətli və Uzunmüddətli
- Qısamüddətli, Ortamüddətli, Uzunmüddətli, Müddətsiz
- ✓ Uzunmüddətli, Qısamüddətli, Ortamüddətli
- Uzunmüddətli və Müddətsiz
- Qısamüddətli Ortamüddətli və 50 ildən artıq

180. Uzunmüddətli icarə müqaviləsi neçə müddətlikdir.

- 1 ildən 10 ilə qədər
- ✓ 3 ildən 20 ilə qədər
- 10 ildən 15 ilə
- 5 ildən 10 ilə
- 3 ildən 5 ilə qədər

181. Ortamüddətli icarə müqaviləsi neçə müddətlikdir.

- ✓ 1 ildən 3 ilə qədər
- 24 aylıq
- 1 gündən 1 ilə qədər
- 1 aydan 3 aya qədər
- 1 ildən 5 ilə qədər

182. Qısamüddətli icarə müqaviləsi neçə müddətlikdir.

- 1 gündən 30 günə qədər
- 1 həftəlik qədər
- 1 aydan 3 aya qədər
- 3 ildən 20 ilə qədər
- ✓ 1 gündən 1 ilə qədər

183. Lizing terminindən ilk dəfə neçənci ildə istifadə edilmişdir?

- ✓ 1877
- 1995
- 2000
- 1885
- 1900

184. ABŞ-da lizink şirkətlərinin necə növü yayılıb?

- 4
- 6
- 2
- 5
- ✓ 3

185. Lizinqin ən geniş yayılan formasına aşağıdakılardan hansıdır?

- İctimai əlaqə.
- Lesenziya.
- Operativ.
- ✓ Maliyyə.
- Sublizinq.

186. Lizinq nədir?

- İctimai əlaqədir.
- Düzgün cavabı yəxədur.
- ✓ Bir maliyyə xidmətidir.
- Fəaliyyətdir.
- Lesenzyadır.

187. Lizinq sövdələşmələri əsas neçə şəxslər tərəfdən ibarət olur?

- ✓ 3
- 10
- 4
- 5
- 2

188. Lizinqə sözün dar mənasında nə deyilir?

- ✓ Bank əməliyyatı.
- Sövdələşmə.
- Lesenziya.
- Daşınmaz əmlakın sığortası.
- Operativlik.

189. Lizinqin əsas necə forması mövcuddur?

- 5
- 3
- 6
- ✓ 2
- 4

190. Azərbaycan Respublikasında Lizinq haqqında qanun neçənci ildə qəbul edilmişdir?

- 2006
- 1992
- ✓ 1994
- 2000
- 1997

191. Lizinq sözünün iqtisadiyyata gəlişi bağlıdır.

- ✓ Bell telefon şirkətinin fəaliyyətiylə

- Siemens qardaşlarıyla
- Yeni Dünyanın kəşfiylə
- Düzgün cavab yoxdur
- TeliaSonera rabita birliyi ilə

192. İqtisadi leksikonda lizinq sözünün mənası hansıdır.

- əmanət etmək
- istifadə etmək
- müvəqqəti
- ✓ icarəyə vermək
- borc vermək

193. Eramızdan əvvəl lizinq ideyasından istifadə etmişlər.

- ✓ Şumerlər
- Çinlilər
- Assurlar
- Bütün cavablar doğrudur
- Misirlilər

194. Lizinq üzrə maliyyələşdirmənin bank kreditlərindən fərqi

- ✓ Lizinq daha uzun müddətlidir
- Bank kreditləriylə müqaisədə həcmi azdır
- Fərq mövcud deyil
- Bütün cavablar doğrudur
- Lizinq faizsizdir

195. Lizinq nədir?

- Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir
- Əmlakın müvəqqəti istifadəyə verilməsidir
- Kapital istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır
- ✓ Bütün cavablar doğrudur
- Müddətli xarakter daşıyan maliyyə sazişidir.

196. Operativ lizinq müqaviləsinin qısamüddətli olmasının səbəbi.

- Böyük məbləğ tələb olunur
- Lizinq alanın ödənişləri müqaviləni tam əhatə edə bilmir.
- Lizinq şirkəti bütün cari və əsaslı təmir xərclərini lizinq ödənişlərinə daxil edir.
- Bütün cavablar doğrudur
- ✓ Müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır

197. Operativ lizinq maliyyə lizinqindən nə ilə fərqlənir.

- Müqavilə müddəti daha qısadır
- Eyni anlayışlardır
- ✓ Müqavilə müddəti qısa, lizinq ödənişləri yüksəkdir
- Düzgün cavab yoxdur
- Lizinq ödənişləri daha yüksək olur

198. Lizinq müqaviləsinin mərhələlərinə daxil deyildir.

- Lizinq obyektinin lizinq alana verilməsi
- ✓ Avadanlığın mümkün istismar müddəti
- Nəzərdə tutulmuş hallarda obyektin lizinq alanın mülkiyyətinə keçməsi
- Düzgün cavab yoxdur
- Monitoring maliyyə nəzarəti

199. Lizing müqaviləsi neçə mərhələdən ibarət prosesdir.
- Lizing müqaviləsinin bağlanması və Mülkiyyət hüququnun alana keçməsi
- ✓ 11 mərhələdən
- Lizing verən və lizing alan arasında razılıqdan asılıdır
 - Düzgün cavab yoxdur
 - Müqavilədən aslı olaraq fərqlidir
200. Lizing müqaviləsinin mərhələlərini ardıcılıqla düzün.
1-Lizing müraciəti, 2-Müraciətə baxılması, 3-Lizing müqaviləsinin bağlanması, 4-Sığorta, 5- Alqı-satqı müqaviləsi
- 1-2-5-3-4
 - 4-2-1-3-5
 - 3-5-4-2-1
- ✓ 1-2-3-5-4
- 1-5-4-2-3
201. Bunlardan hansı transmilli lizingin üstünlüklərinə aid deyil?
- ✓ əmlakın korlanması ilə əlaqədar risk
- valyuta məzənnəsi ilə bağlı riskin azalması
 - xarici lizing verənlərin tərəfdaşlarının fəaliyyətinin məhdudlaşdırılmasının götürülməsi
 - istehsal olunan malların xarici satış bazarında genişləndirilməsi
 - yerli maliyyə münasibətlərinin əldə edilməsi
202. Bunlardan hansı beynəlxalq lizing növlərinə aid deyil?
- dolaylı lizing
- ✓ tranzit lizing
- operativ
 - qaytarılma
 - birbaşa lizing
203. MDB ölkələri arasında lizing haqqında qanunu qəbul edilmiş dövlət aşağıda göstərilənlərdən hansıdır?
- ✓ Azərbaycan.
- Özbəkistan.
 - Gürcüstan.
 - Ukrayna
 - Rusiya.
204. Aşağıda verilənlərdən hansı operativ lizing sazişlərinə aiddir?
- ✓ İxtiyari anda ləvğ oluna bilər
- İxtiyari anda nəzərdə tutula bilər.
 - Düzgün cavab yoxdur.
 - İki tərəfli müqavilə
 - İxtiyari anda ləvğ oluna bilməyən.
205. Lizingin ən geniş istifadə edilən növlərinə aşağıdakılardan hansı aid deyil?
- ✓ Hamısı
- Operativ.
 - Maliyyə
 - Sublizing
 - Heç biri.
206. Lizing- maliyyələşməsinin mütərəqqi forması nədir?

- Bank kreditörü növü.
- Əmlak sığortası.
- Avadanlığın icarəsi.
- Daşınmaz əmlakın sığortası.
- ✓ Əmlakın uzun müddətli icarəsi.

207. Biznesin aparılması texnologiyası franşayziyə verilməsi hansı franşayzinqə məxsusdur? (Sürət 22.09.2015 10:51:37)

- konvension
- işgüzar
- istehsal
- regional
- ✓ biznes format

208. Biznesi təşkil edən vasitə olmaqla Franşayzinq son 40 il ərzində hansı alternativ metod xüsusiyyətlərinə malikdir? (Sürət 22.09.2015 10:51:34)

- ✓ malların müəyyənləşdirilməsi metodu
- təcrübədən keçmiş səmərəli metod
- uzun müddətli inkişaf metodu
- düzgün cavab yoxdur
- uğurlu biznes metodu

209. Azərbaycanda ilk hansı franşayzinq şirkəti və nə vaxt bazara daxil olmuşdur? (Sürət 22.09.2015 10:51:30)

- “Kodak” 1998
- ✓ “Coca-Cola” 1996
- “Mc-Donald’s” 1997
- “Foto-Fuji” 1996
- “Orifley” 1997

210. Franşayzinqin əsas məqsədi nədir? (Sürət 22.09.2015 10:51:16)

- İcarə ödəmələrindən gəlir əldə etmək
- İlk üzvülük haqqının verilməsi
- Qiymət əlavələrinin əldə edilməsi
- ✓ Kommersiya əsasında müstəsna hüquq obyektlərindən istifadə üzrə müəyyən həcmdə əmlak
- Kreditlərə görə faiz əldə etmək

211. Bunlardan hansı franşayzinqin növü deyil? (Sürət 22.09.2015 10:51:12)

- Klassik model
- Regional Franşayzinq
- Subfranşayzinq
- Sünisab etməkdə olan Franşayzinq
- ✓ Sadə model

212. Bunlardan hansı franşayzerin gəlir mənbəyi deyil? (Sürət 22.09.2015 10:51:02)

- ✓ Kreditlərə görə girov
- İlk üzvülük haqqı
- Cari əmtə göndərişinə edilən qiymət əlavələri
- Marketing haqqı
- Kreditlərə görə faiz

213. Aşağıdakılardan hansı düzgün ifadə deyil? (Sürət 22.09.2015 10:50:57)

- Franşayzer hüquqa malikdir
- ✓ Franşayzinq sazişi distribüter şəbəkələrinin genişlənməsinə və satışına imkan verir
- Franşayzer sazişi fərdi xarakter daşıyır

- Françayzinq ikitərəfin arasında saziş şərtlərini əks etdirir
- Françayzer tək halda çıxış edir

214. İşgüzar françayzinq özünü əsasən hansı sferada göstərir? (Sürət 22.09.2015 10:50:52)

- satış və xidmət
- maliyyə, təhsil və xidmət
- ✓ xidmət, təhsil və ictimai
- düzgün cavab yoxdur
- maliyyə və ticarət

215. İşə yeni başlayan sahibkar üçün ən dəyərli və sərfəli güzəşt nəyə imkan verir? (Sürət 22.09.2015 10:50:46)

- maariflənməyə
- məsləhət almağa
- özünü doğrultmuş texnologiyadan istifadəyə
- ✓ bütün cavablar doğrudur
- informasiya almağa

216. Hansı françayzinq fransız şəbəkələrinin genişləndirilməsi üsuludur? (Sürət 22.09.2015 10:50:37)

- korporativ
- ✓ konvension
- əmtəə
- işgüzar
- subfrançayzinq

217. Françayziyə risk gətirən tərəflər hansıdır? (Sürət 22.09.2015 10:50:32)

- ✓ yüksək investisiya
- işini öyrətmə
- imicin zədələnməsi
- düzgün cavab yoxdur
- fürsətin itirilməsi

218. Françayzinqin son 40 ildə biznes formatlarından fərqli olaraq daha üstün inkişafının səbəbi nədir? (Sürət 22.09.2015 10:50:27)

- Düzgün cavab yoxdur
- ✓ Sosial iqtisadi sahədə əlverişli faktorlar
- iqtisadiyyatda canlanma
- Yüksək ixtisaslı kadrların olması
- Müasir dövrün əlverişliliyi

219. Bunlardan hansı françayzinqin inkişafını müəyyən edən faktorlardan biridir? (Sürət 22.09.2015 10:50:22)

- İqtisadiyyatda canlanma
- potensial gəlir
- səmərəli zəhəri faktor
- düzgün cavab yoxdur
- ✓ peşəkar əməkdaşlıq

220. Aşağıdakılardan hansı Françayzinqin qarşılaşdığı risklərdən biridir? (Sürət 22.09.2015 10:50:18)

- yaradıcılığın yox olması
- sərt qanunlar
- yüksək investisiya
- düzgün cavab yoxdur
- ✓ işini öyrətmə

221. Aşağıdakılardan hansı Françayzinq sisteminin əsas xüsusiyyətlərindən biridir? (Sürət 22.09.2015 10:50:13)

- fransız əsaslanması
- fransız razılaşması
- nümunəvi layihənin uğurla həyata keçirilməsi
- ✓ hamısı doğrudur
- fransız seçimi

222. Almaniya fransızınq sisteminin inkişafında hansı mexanizmin tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir? (Sürət 22.09.2015 10:50:08)

- idarəetmə
- təşkilatı
- düzgün cavab yoxdur
- bütün cavablar doğrudur
- ✓ motivləşdirmə

223. Fransızınqlə məşğul olanların illik dövriyyəsi 5 milyardı keçən ölkə hansıdır? (Sürət 22.09.2015 10:49:47)

- ✓ Türkiyə
- İngiltərə
- Fransa
- Belçika
- Almaniya

224. Fransızınq nədir? (Sürət 22.09.2015 10:49:42)

- Fransız seçimi
- uğurlu layihədir
- ✓ kommersiya münasibəti növüdür
- səmərəli zəhəri faktordur
- fransız əsaslanması

225. Fransızınqın əsl çiçəklənməsi dövrü neçənci ilə təsadüf edir? (Sürət 22.09.2015 10:49:37)

- 1885
- 1860
- 1908
- 1950
- ✓ 1850

226. 1980-ci illərdə ABŞ-da nə qədər vaxta yeni Fransızınq müəssisələri açılırdı? (Sürət 22.09.2015 10:49:29)

- 20 dəq.
- ✓ 6.5 dəq.
- 8.5 dəq.
- 10 dəq.
- 30 dəq.

227. Sərt qanunlar aşağıdakılardan hansı üçün risk gətirir? (Sürət 22.09.2015 10:49:23)

- ✓ fransız üçün
- fransızlar üçün
- fransız üçün
- bütün cavablar doğrudur
- fransızınq üçün

228. Özünü ticarət sferasında tərəflərin qarşılıqlı münasibətləri formasında göstərən Fransızınq hansıdır? (Sürət 22.09.2015 10:49:19)

- konvensiya
- korporativ

- işgüzar
- istehsal
- ✓ əmtəə

229. Fərsətin itirilməsi - buna bəzən nə deyirlər? (Sürət 22.09.2015 10:49:14)

- vergidən yayınma
- imicin zədələnməsi
- ✓ mənfəətdən zərər
- işini öyrətmə
- az xərclə yüksək gəlir

230. Fransızverinin nəzarəti altında frəncayzinq şəbəkələrinə qoşulan frəncayzinq necə adlanır? (Sürət 22.09.2015 10:49:08)

- ✓ konvension
- klassik
- işgüzar
- subfrəncayzinq
- regional

231. Frəncayzinqə beynəlxalq təcrübədə nə deyilir? (Sürət 22.09.2015 10:49:03)

- kapitala birgə nail olma
- düzgün cavab yoxdur
- ticarət markasının populyarlaşması
- uğurlu layihə naminə tərəfdaşlıq
- ✓ faydalanmaq naminə tərəfdaşlıq

232. Frəncayzinq fransız dilindən tərcümədə (Sürət 22.09.2015 10:48:54)

- ✓ azad etməkdir
- ikili fəaliyyətdir
- iqtisadi münasibətdir
- düzgün cavab yoxdur
- sərbəst xidmətdir

233. Biznes format hansı frəncayzinqə yaxındır? (Sürət 22.09.2015 10:48:49)

- əmtəə
- regional
- ✓ korporativ
- konvension
- işgüzar

234. ABŞ-da frəncayzinq biznesi ilə ən az neçə sektor məşğul olur? (Sürət 22.09.2015 10:48:46)

- 55
- 40
- 45
- 50
- ✓ 65

235. Frəncayzer operator üçün hansı xidməti göstərməyə borcludur? (Sürət 22.09.2015 10:51:56)

- avadanlığın göndərilməsi
- heyətin ixtisas səviyyəsinin yüksəldilməsi
- mühasibat uçotu üzrə xidmət göstərilməsi
- ✓ bütün cavablar doğrudur
- texnologiya ilə təmin edilməsi

236. Müasir françayzinq termini hansı dildən götürülüb? (Sürət 22.09.2015 10:49:51)
- ✓ Fransız
- Alman
 - Latin
 - Yunan
 - İngilis
237. Bunlardan hansı Françayzinq növüdür? (Sürət 22.09.2015 10:49:33)
- ✓ İstehsal
- Konsultatif
 - Dominant
 - Franşiza
 - Maliyyə
238. Françayzinq termini nəyi əhatə edir (Sürət 22.09.2015 10:48:58)
- peşəkar əməkdaşlığı
 - potensial gəliri
 - iqtisadi görüşləri
 - düzgün cavab yoxdur
- ✓ müxtəlif işgüzar münasibətləri
239. Bunlardan hansı françayzinin üstünlüyünə aid deyil? (Sürət 22.09.2015 10:52:16)
- Güclü reklam
- ✓ Sərbəst və azad fəaliyyət göstərməməsi
- Uçotun təşkilində kömək
 - Əməkdaşların təhsil hazırlığı
 - İctimaiyyət tərəfindən tanınması
240. Azərbaycanda həm dövlət, həm də xüsusi müəssisələr təsərrüfatına Françayzinqin tətbiqi zəifdir. Buna mane olmayan amil hansıdır? (Sürət 22.09.2015 10:52:11)
- Geniş qanunvericilik bazasının olmaması
 - Sahibkarlıq fəaliyyəti təcrübəsinin azlığı
- ✓ Şəbəkələrin effektiv reklamla təchiz olunması
- Marketing tədqiqatına az fikir verilməsi
 - Maliyyə və bürokratik çətinliyin olması
241. Azərbaycanda həm dövlət, həm də xüsusi müəssisələr təsərrüfatına Françayzinqin tətbiqi zəifdir. Buna mane olmayan amil hansıdır? (Sürət 22.09.2015 10:52:05)
- Geniş qanunvericilik bazasının olmaması
 - Sahibkarlıq fəaliyyəti təcrübəsinin azlığı
- ✓ Şəbəkələrin effektiv reklamla təchiz olunması
- Marketing tədqiqatına az fikir verilməsi
 - Maliyyə və bürokratik çətinliyin olması
242. Operator hansı tələblərə riayət etməlidir? (Sürət 22.09.2015 10:52:01)
- kompleks xidmət ilə bağlı
 - kommersiya tərtibatı ilə bağlı
 - güzəştli fəaliyyət ilə bağlı
 - düzgün cavab yoxdur
- ✓ xidmətin keyfiyyəti ilə bağlı
243. Bunlardan hansı françayzinq müqaviləsinin əsas tərkib hissəsidir? (Sürət 22.09.2015 10:51:42)

- tərəflərin rekvizitləri
- müqavilənin predmeti
- müqavilənin qiyməti
- ✓ bütün cavablar doğrudur
- tərəflərin hüquqi ünvanı

244. Bunlardan hansı Françayzinin müsbət amillərindəndir? (Sürət 22.09.2015 10:51:07)

- ✓ Françayzi yerli bazarın konyukturunu və xüsusiyyətlərini dəqiq bilir
- Françayzer Françayziyə 3 ilin maliyyə hesabatını təqdim etməlidir
- Françayzi öz işi ilə Françayzeri məlumatlandırır
- Françayzer Françayzini illik bülleten və reklam bülletenləri vasitəsi ilə cari göstəricilərlə xəbərdar etməlidir
- Françayzinin inkişaf tarixi qədimdir

245. Filip Kotlərə görə bunlardan hansı françayzinin əlamətidir? (Sürət 22.09.2015 10:51:52)

- ✓ Françayzer françayziyə biznesin təşkili sistemini verir
- Françayzer hüquqa malikdir
- Françayzi öz işi ilə Françayzeri məlumatlandırır.
- Düzgün cavab yoxdur
- Françayzer tək halda çıxış edir

246. Ekspertlər hələ dəqiq bilmirlərki, (Sürət 22.09.2015 10:51:47)

- faydalanmaq naminə tərəfdaşlıq nədir?
- ✓ dünyada nə qədər françayzinin sistemi mövcuddur?
- düzgün cavab yoxdur
- françayzinin beynəlxalq təcrübədə nə deyilir?
- rusiyada ilk Françayzinin biznesi nə vaxt yaranıb?

247. Kommersiya konsepsiyası müqaviləsinə görə hüquq sahibi bunlardan hansını öhdəsinə götürür? (Sürət 22.09.2015 10:52:34)

- ✓ Kommersiya sirri ilə işçiləri məlumatlandırmaq
- Kommersiya sənədlərini istifadəçiyə təqdim etmək
- İstifadəçiyə lisenziya vermək
- İşçiləri təlimatlandırmaq
- İstifadəçiyə texniki sənədi təqdim etmək

248. Klassik modelin mahiyyəti aşağıdakı kimidir. Düzgün cavabı tapın. (Sürət 22.09.2015 10:52:30)

- ✓ Françayzi xidmətin əvəzində ilkin ödəmənin bilavasitə Françayzerə verməyi öhdəsinə götürür
- Ana şirkət demək olar ki, heç bir kontrakta daxil olmur
- Ana kompaniya investor qrupuna müstəsna hüquq verir
- O regional bazarı fəth edir
- Aralıq hissə baş françayzi kimi çıxış edir

249. Françayzində ərazisində bunlardan hansı istisnadır? (Sürət 22.09.2015 10:52:26)

- Yüksək etikalı iş münasibətləri
- ✓ Piramida formalı münasibətləri
- Françayzer və Françayzi arasındakı münasibətləri
- Uğurlu biznes münasibətləri
- Qarşılıqlı inam münasibətləri

250. Bunlardan hansı subfrançayzinə aiddir? (Sürət 22.09.2015 10:52:21)

- Mal tədarükünün əvəzində ilkin ödəməni öhdəsinə götürür
- ✓ Kadrların təlimini təşkil edir və regional bazarı zəbt edir
- Kadrların ibtidai təlimini öz üzərinə götürür
- Əlaqələndirici Fransızanı müstəqil saxlaya bilər

251. ABŞ- da bu sahədə də franşayzinqdən istifadə olunur? (Sürət 22.09.2015 10:50:04)

- muhasibat
- əczaçılıq
- ✓ Bütün cavablar doğrudur
- optika
- sığorta

252. Franşayzinq və fransiza hansı tərtibatda istifadə olunur? (Sürət 22.09.2015 10:50:01)

- düzgün cavab yoxdur
- ✓ kommersiya kontraktlarının tərtibatında
- ticarət markalarının tərtibatında
- bütün cavablar doğrudur
- layihə tərtibatında

253. Kapital qoyuluşlarında lizinq payı daha çoxdur

- Yaponiya
- ✓ ABŞ
- Böyük Britaniya, Fransa, İsveç, İspaniya
- İtaliya, Niderland
- Avstriya, Danimarka, Norveç

254. Avropa lizinq cəmiyyətləri Birliyinin mərkəzi harada yerləşir.

- Sthokolm
- Strarsburq
- ✓ Brüssel
- London
- Milan

255. Azərbaycan lizinq bazarının üzvləri hansılardır

- Muğan lizinq, Günay lizinq, Delta lizinq
- ✓ AG lizinq, Günay Lizinq, Unilizinq
- Bütün cavablar doğrudur
- Unilizinq, AG lizinq, Delta lizinq
- Azərilizinq İLŞ, AG Lizing Delta lizinq

256. Dünya lizinq bazarının əsas hissəsi hansı üçbucaqda cəmlənib.

- Bütün cavablar doğrudur
- ✓ ABŞ-Qərbi Avropa-Yaponiya
- ABŞ-Yaponiya-Avstraliya
- ABŞ-Qərbi Avropa
- Qərbi Avropa-Sakit okeanı

257. Sürətli inkişafına görə ən geridə qalan lizinq bazarı hansıdır

- Sakit okean
- ABŞ
- Avstraliya
- Asiya
- ✓ Avropa

258. İtaliya lizinq şirkətləri hansılardır

- Lokabay, Leasemaster, Savay zinq

- Iccrea Bancalmpresa, Slibay, Lokabay
 - Delta Finance Corporation, Iccrea Bancalmpresa, Assimo
 - ✓ Lokafit, Savay zinq, Gentrolizing
 - Leasemaster, Gentrolizing, Lokafit
259. Fransanın ən böyük lizinq şirkətləri hansılardır.
- Delta Finance Corporation, Iccrea Bancalmpresa, Assimo
 - Iccrea Bancalmpresa leasing, Lokfrans, Lokabay
 - ✓ Lokfrans, Slibay, Lokabay
 - Leasemaster, Europe Commercial, Le Leasing LTD
 - Lokabay, Leasemaster, Deutsche Credo
260. Lizinq biznes növünün vətəni haradır.
- Norveç
 - ✓ ABŞ
 - Çin
 - Avropa
 - Yaponiya
261. Lizinq əməliyyatları icra edilən ilk lizinq şirkəti hansıdır.
- ✓ US Leasing Corporation
 - Lokomotiv commercial
 - Savay zinq
 - English Leasing Service
 - Lokfrans
262. Lizinq əməliyyatı icra edilmiş ilk cəmiyyət neçənci ildə yaranmışdır.
- Düzgün cavab yoxdur
 - ✓ 1952-ci ildə
 - 1896-cı il
 - XX əsrin sonunda XXI əsrin əvvəllərində
 - XX əsrin əvvəllərində
263. Bunlardan hansını lizinq əməliyyatlarının yerinə yetirilməsi zamanı yaranan risklərin qrupuna ayırmaq olmaz?
- Lizinq problemlərinin seçilməsi zamanı yaranan risk.
 - Lizinq problemlərinin göndərilməsi ilə əlaqədar risk.
 - ✓ İştirakçılar arasında risklərin ədalətli bölüşdürülməsi.
 - Lizinq müqavilə
 - Düzgün cavab yoxdur
264. Lizinq müəssisəsi müflisləşərsə həmin əmlakla bağlı razılaşmalar hansı qanuna müvafiq olaraq həll edilir?
- Sahibkarlıq fəaliyyəti haqqında qanun.
 - ✓ Müflisləşmə və iflas haqqında qanun.]
 - Kommersiya haqqında qanun
 - Lizinq haqqında qanun
 - Düzgün cavab yoxdur
265. Aşağıdakılardan hansı ticarət sahəsində əməkdaşlıq üçün lazım olan sənədlərə aid deyil?
- ✓ Qiyməti kağızlar haqqında məlumat sənədi
 - Ortaqlıqların sərmayə tərəddüdlərini göstərən sənədlər-təminat məktubu
 - Bütün qurucular tərəfindən imzalanan yazılı müraciət ərizəsi
 - Qeydiyyat xərcinin ödənildiyinə dair qəbz

- Quruluş adı üzərində razı qaldığını göstərən sənəd

266. Aşağıdakılardan hansı ticarət kompensasiyası razılaşmalarına aiddir?

- Daha iri məbləğə uyğun gələn razılaşmalar
- Uzun müddəti mal göndərmə sazişi
- Mərkəzi saziş
- Düzgün cavab yoxdur
- ✓ Orta müddətli ticarət əməliyyatları

267. Ticarətə aşağıdakı kimi baxmaq olar?

- Düzgün cavab yoxdur
- Əmək fəaliyyətinin nəticəsidir
- ✓ Mürəkkəb sövdələşmələrin nəticəsi kimi çıxış edən pullu mübadilədir
- Xalis mübadilədir
- Tələb və təklifdir

268. Bunlardan hansı istehlakçıların əsas tələblərindən biridir?

- Miqyasa görə qənaət
- ✓ Əmtələrin çeşidinin yaxşılaşdırılması
- Düzgün cavab yoxdur
- Əmtəə hərəkətinin optimal variantının tapılması
- Əlaqələrin sayının artırılması

269. Kommersiya fəaliyyətinin əsas parametrlərinə aşağıdakılardan hansı aid deyil?

- Birjalar
- Faktoring
- Ayksionlar
- ✓ Forvard
- Lizing

270. Barter sazişində bu şərtlərdən hansı nəzərdə tutulmur?

- ✓ 6 aydan 14 ayadək müddətə müqavilənin bağlanması
- Mübadilə olunaraq məhsulun miqdarının müəyyən olunması
- Əmtələrin sahibkara çatdırılma müddətinin müəyyən olunması
- Tərəflərlə tam razılaşdırılmış müqavilənin imzalanması
- Mübadilə olunacaq əmtələrin dəqiqləşdirilməsi

271. Qarşılıqlı ticarətin barterdən fərqi nədir?

- ✓ Bir sahibkarın digər sahibkara verdiyi məhsulun növü bilinir, ikinci sahibkarın aldığı məhsula görə ödəməli olduğu məhsul isə əvvəlcədən müəyyən olunmur?
- Bir və ya bir çox məhsulların ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir
- Pulla hesablaşmalardan daha çox istifadə edilir
- Düzgün cavab yoxdur
- Müəyyən miqdar məhsul digər məhsula dəyişir

272. Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərdən biri deyil?

- ✓ kontraktla bağlı məlumatlar
- imza nümunələri
- üzvlük haqqında müqavilə
- balans
- məlumat anketi

273. Barter şirkəti hansı anlayışla fəaliyyət göstərir?
- inzibati amirlik anlayışı ilə
 - statistik anlayışlarla
 - siberal anlayışlar
 - düzgün cavab yoxdur
 - ✓ bazar iqtisadiyyatı anlayışı ilə
274. Hal-hazırda barter təşkilatı tərəfindən nə qədər əməliyyat reallaşdırılır?
- ✓ 900 milyard dollarlıq
 - saysız hesabsız
 - 630 milyard dollarlıq
 - düzgün cavab yoxdur
 - 750 milyard dollarlıq
275. Amerikada qərargahı olan Dünya Barter Birliyi Dünya Barter Ticarəti üçün nə edir?
- ✓ tənzimləyir və stimullaşdırır
 - iqtisadi və siyasi dəstək verir
 - ciddi nəzarət edir
 - düzgün cavab yoxdur
 - külli miqdar mal ilə təhciz edir
276. Barter şirkəti nə vaxt məsuliyyət daşımır?
- anbarda mal qurtaranda
 - reklam pulsuz aparılanda
 - kod alınmadan satış həyata keçiriləndir
 - ✓ düzgün cavab yoxdur
 - istehsal keyfiyyətsiz olanda
277. Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir?
- reeksport
 - ✓ barter sazişi
 - düzgün cavab yoxdur
 - bütün cavablar doğrudur
 - forvard sazişi
278. Aşağıdakılardan hansı ticarət sahəsində sazişlərin formalarına aiddir?
- forvard yaxud təcili saziş
 - adi alğı-satqı sazişləri
 - əmtəənin ixrac üzrə saziş
 - ✓ bütün cavablar doğrudur
 - müvəqqəti dövr üçün nəzərdə tutulan ticarət sazişi
279. Aşağıdakılardan hansı ticarət sahəsində sazişlərin formalarına aid deyil?
- adi alğı-satqı sazişləri
 - əmtəənin ixrac üzrə saziş
 - əmtəənin idxalı üzrə saziş
 - ✓ əmtəə mübadələsi
 - müvəqqəti dövr üçün nəzərdə tutulan ticarət sazişi
280. Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərə aiddir:
- imza nümunələri

- Məlumat anketi
- Üzvlük haqqında müqavilə
- ✓ bütün cavablar doğrudur
- VÖEN

281. Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərə aiddir:

- şirkətin dövlət qeydiyyatı sənədlərini surəti
- VÖEN
- Düzgün cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- son hesabat ilinin maliyyə hesabatı

282. Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərə aid deyil:

- şirkətin dövlət qeydiyyatı sənədlərini surəti
- son hesabat ilinin maliyyə hesabatı
- imza nümunələri
- ✓ xarici şirkətlərlə müqavilələr
- VÖEN

283. əmtəəyə görə əmtəə sxemilə malın digər mala pul ödənilmədən həyata keçirilən ticarət sövdələşməsi, mal mübadiləsidir, bu:

- ✓ barter
- müəssisə
- kontrakt
- aksion
- hərrac

284. Aşağıdakılardan hansı barter sisteminin işlənməsi mərhələlərinə aiddir?

- firmalara barter sisteminin təqdimatı edilir
- Barter sistemi üçün razılıq əldə edilir
- üzvə icazə kodu verilir
- ✓ bütün cavablar doğrudur
- firma ilə üzvlük müqaviləsi imzalanır

285. Barter sisteminin üstünlükləri hansılardır?

- nağdınız cibinizdə qalır
- alışlarınızı gücləndirir
- rəqabət üstünlüyü yaradır
- ✓ bütün cavablar doğrudur
- bazarınız böyüyür

286. Aşağıdakılardan hansı barter sisteminin üstünlüklərinə aiddir:

- yeni əməkdaşlıqlar təşkil edir
- satışlarınızı artırır
- rəqabət üstünlüyü yaradır
- ✓ bütün cavablar doğrudur
- vəsaitlərinizə qənaət edir

287. Müasir mənadakı barter əməliyyatlarına neçənci illərdə rast gəlinir?

- 1900-cü illər
- 1920-ci illər
- 1940-cı illər
- ✓ 1930-cu illər
- 1910-cu illər

- 288.** İdxal saziş pasportu kim tərəfindən imzalanır?
- ✓ carı valyuta hesabının açıldığı səlahiyyətli bir bank
 - eksportyor
 - idxalçının hesabı üzrə birinci imzaya malik səlahiyyətli
 - düzgün cavab yoxdur
 - natarius
- 289.** Fərdi şərtlərə, yəni yalnız bir konkret kontrakta aid olan şərtlərə aşağıdakılardan hansılar aiddir? 1. kontraktın təbiəti 2. zəmanət 3. məhsulun keyfiyyəti 4. ödəniş şərtləri 5. məhsulun kəmiyyəti 6. sanksiya və reklamasiya 7. tədarük müddətləri 8. tədarükün bazis
- ✓ 1 3 5 7
 - 3 4 6 8
 - 2 4 5 7
 - 1 3 5 8
 - 1 2 4 5
- 290.** Birbaşa reeksport zamanı
- daha çox xammallar başqa ölkəyə göndərilir
 - ✓ idxal olunacaq məhsullar ölkəyə gətirilir
 - xaricdən alınmış məhsullar birbaşa ölkəyə gətirilir
 - düzgün cavab yoxdur
 - ölkədən məhsullar çıxarılır
- 291.** Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlərin gömrük orqanlarına təqdim etdikləri idxal əməliyyatları üzrə sənədlərə aşağıdakılardan hansı daxil deyil?
- malın keyfiyyət sertifikatı
 - ✓ hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu
 - yol-nəqliyyat sənədləri
 - gömrük yol bəyannaməsi
 - malın uyğunluq sertifikatı
- 292.** Kontraktın bağlanmasına qədər aşağıdakı suallardan hansının aydınlaşdırılması vacib deyil?
- ölkə ərazisinə məhsulun gətirilməsi (çıxarılması) həll olunubmu
 - ✓ məhsulun keyfiyyətini təsdiq edən sənəd tələb olunurmu
 - məhsulun sərhəddən keçirilməsini təmin etmək üçün daha hansı sənədlər lazımdır
 - məhsulun gətirilməsi (çıxarılması) üçün hansı imtiyazlar var
 - məhsulun çıxarılması (gətirilməsi) üçün xüsusi icazələrin alınması vacibdirmi
- 293.** Xarici ticarət sazişi bağlanarkən tərəflər nəyi müəyyən etməlidir?
- Sazişin bağlanması formasının hansı ölkənin hüquq üçün tətbiq olunacağını
 - Mübahisənin tənzimlənməsinin formasının hansı ölkənin hüquq üçün tətbiq olunacağını
 - ✓ Bütün cavablar doğrudur
 - Düzgün cavab yoxdur
 - Tərəflərin hüquq və vəzifələrinin seçilməsi formasının hansı ölkənin hüquq üçün tətbiq olunacağını
- 294.** Birgə müəssisə yaradılması strategiyası nədən ibarətdir?
- müstəqil idarəetmə orqanlarının yaradılmasından
 - kommersiya müstəqilliyinin məhdudlaşdırılmasından
 - müəyyən funksiyaların mərkəzləşdirilməsindən
 - ✓ yeni imkanlar cəlb edilməsi hesabına fəaliyyətin səmərəliliyinin artırılmasından
 - şirkət rəhbərliyinin nüfuzunun artırılması səylərindən

295. Bunlardan hansı topdan satış ticarətin növünə növünə aid deyil?
- topdan ssatış tədarük həlqələri ilə ticarət
 - xammal və materialların topdan satış ticarəti
 - ✓ mağazalarda xırda xərclərlə ticarət
 - istisaslaşmış topdan satışı ticarət
 - birbaşa istehsal əlaqələri üzrə ticarət
296. Bunlardan hansı məhsul alışı növünə aid deyil?
- bilavasitə istehsaldan alınması
 - Birja və vasitəçilərin topdan satış yolu ilə alınması
 - ✓ Auksiyon vasitəsi ilə alınması
 - mağazalardan kiçik həcmli alınması
 - birjadan pərakəndə satış yolu ilə alınması.
297. Bunlardan hansı istehsal sahəsində tərəfdaşlıq əlaqələrinin forması deyil?
- müştərək sahibkarlıq
 - lizinq
 - francayzing
 - ✓ barter
 - istehsal kooperasiyası
298. Vaciblik nöqyeyi nəzərindən kontraktın şərtləri bölünür:
1.vacib şərtlərə 2. qiymət şərtlərinə 3.əlavə şərtlərə 4.tədarükün bazis şərtlərinə
- 1 4
 - ✓ 1 3
 - 3 4
 - düzgün cavab yoxdur
 - 1 2
299. Lazımi sənədlər təqdim olunduqdan sonra neçə iş günü ərzində İqtisadi İnkişaf Nazirliyində həyata keçirilir?
- 10
 - ✓ 3
 - 4
 - 5
 - 8
300. Kontrakt nədir?
- alqı-satqı müqaviləsinin predmeti
 - tədarükün bazis şərtləri üzrə müqavilə
 - ✓ məhsulların maddi-əşyavi formada alqı-satqı müqaviləsi
 - düzgün cavab yoxdur
 - məhsuldan istifadə etmək hüququ
301. İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib nə zaman malların buraxılmasını təmin etməlidir?
- 3 gün ərzində
 - 5 saat ərzində
 - ✓ 24 saat ərzində
 - 30 gün ərzində
 - 1 həftə ərzində
302. İdxal sazişi pasportu neçə nüsxədə tərtib olunur?

- 1
- 3
- 4
- 5
- ✓ 2

303. İdxal sazişi pasportu kim tərəfindən tərtib olunur?

- eksportyor
- aidiyyətli bank
- ✓ idxalatçı
- ixracatçı
- səlahiyyətlə bank

304. Fyuçers sazişləri neçə yerə bölünür?

- 3
- 4
- 5
- 6
- ✓ 2

305. Fond və ya məhsul birjalarındakı sazişlərin bir növüdür?

- forvard
- ✓ fyuçers
- reeksport
- düzgün cavab yoxdur
- idxal-ixrac

306. Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hesabatları hansı orqanlara müəyyən edilmiş formada məlumat verir?

- AR Nazirlər Kabinetinə
- Maliyyə və Vergilər Nazirliyinə
- Dövlət Statistika Komitəsinə və Milli Banka
- ✓ Bütün cavablar doğrudur
- İqtisadi İnkişaf Nazirliyinə

307. Aşağıdakılardan hansı kontraktın əlavə şərtlərinə daxil deyil?

- sığorta
- zəmanət
- arbitraj
- daşınma sənədləri
- ✓ ödəniş

308. Alqı-satqı ... kommersiya sənədidir?

- qanunvericilikdəki dəyişikliklərə nəzarət edən
- lisenziya və kvota tələb edən
- məhsulun sərhəddən keçirilməsinə xidmət
- düzgün cavab yoxdur
- ✓ xaric ticarət sazişini tərtib edən

309. Dolayı reeksport zamanı

- düzgün cavab yoxdur
- mallar yenidən emal edilir
- ölkədən məhsullar çıxarılır
- daha çox xammallar başqa ölkəyə göndərilir

✓ xaricdən alınmış məhsullar birbaşa üçüncü ölkəyə göndərilir

310. Bunlardan hansı kontraktın vacib şərtlərinə aid deyil?

- kontraktın predmeti
- məhsulun keyfiyyəti
- ödəniş şərtləri
- məhsulun kəmiyyəti
- ✓ məhsulun təhvil-təslimi

311. Bu saziş nəgd pulla saziş deməkdir?

- idxal-ixrac
- ✓ fəvəd
- fyuçers
- düzgün cavab yoxdur
- reeksport

312. Ticarət sferasında qarçılıqlı əlaqələrin hansı formaları tətbiq olunur?

- Forvard sazişi
- Spot sazişi
- Reeksport sazişi
- ✓ Bütün cavablar doğrudur
- İnformasiyanın ötürülməsi sazişi

313. Bunlardan hansı universal şərtlərə aid deyil?

- ✓ hüquqi ünvanlar
- tədarükün bazis şərtləri
- ödəniş şərtləri
- sanksiya və reklamasiya
- malın təhvil-təslimi

314. Alqı satqı müqaviləsinin predmeti nədir?

- əsas kommersiya sənədi
- məhsulların maddi-əşyavi forması
- məhsulun kəmiyyət xarakteristikası
- ✓ məhsuldan istifadə etmək hüququ
- xarici ticarət sazişi

315. Aşağıdakılardan hansı barter sisteminin işlənməsi mərhələlərinə aid deyil?

- müqavilə hazırlanır və imzalanır
- üzvə icazə kodu verilir
- ✓ üzv sistemdən çıxarılır
- barter prosesi başa çatır
- əməliyyat təstiq edilir

316. Barter sistemilə alıcı mal və ya xidməti necə alır?

- pulla
- faizsiz kreditlə
- banknotlarla
- ✓ başqa bir mal və yaxud xidmətlə
- faizli kreditlə

317. Barter şirkəti nə vaxt məsuliyyət daşıyır?

- Kod alınıb satış həyata keçirildikdə
- reklam pulsuz aparılarda
- düzgün cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- istehsal keyfiyyətsiz olanda

318. Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir?

- barter sazişi
- kommersiya üçbucağı
- düzgün cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- qarşılıqlı təchizat

319. Barter sözünün mənası:

- ✓ dəyişmək
- satmaq
- almaq
- tapmaq
- axtarmaq

320. Dünya təcrübəsində çatdırmalar arasındakı maksimal müddət nə qədərdir?

- ✓ 6 ay
- 2 il
- 3 il
- 4 il
- 1 il

321. Barter sisteminə üzvlük müraciəti edən firmalardan təqdim olunan üzvlük haqqında müqavilənin neçə nüsxəsi təqdim olunur?

- 1
- 3
- 4
- 5
- ✓ 2

322. İsveçrədə WIR barter təşkilatının təxminən neçə üzvü var?

- 30 000
- 50 000
- 60 000
- ✓ 63 000
- 40 000

323. İsveçrədə WIR barter təşkilatı neçənci ildə yaranıb?

- 1900
- 1920
- 1930
- ✓ 1934
- 1910

324. Mürəkkəb sövdələşmələrin nəticəsi kimi çıxış edən pullu mübadilədir:

- ✓ ticarət
- qənaət
- məhsul
- birja

- fayda

325. əmtəni iqtisadi nemət adlandırırlar:

- sosioloqlar
- ✓ iqtisadçılar
- politoloqlar
- düzgün cavab yoxdur
- demoqraflar

326. Maksimum gəlir əldə etmək üçün istifadə olunan pərakəndə satış ticarət növüdür:

- ✓ hərrac
- bank
- müəssisə
- şirkət
- bazar

327. Avstraliyada ilk barter təşkilatı nə vaxt fəaliyyət göstərir?

- 1983
- 1985
- 1987
- 1986
- ✓ 1984

328. Almaniyada ilk barter təşkilatı neçənci ildə fəaliyyət göstərmişdir

- ✓ 1983
- 1954
- 1950
- düzgün cavab yoxdur
- 1949

329. Araşdırmalara görə dünya ticarətinin neçə faizi barter sistemi ilə həyata keçirilir?

- 35
- 45
- ✓ 40
- düzgün cavab yoxdur
- 50

330. Mübadilə və ticarət ilə bağlı məsələlərə ilk dəfə kim tərəfindən baxılmışdır?

- ✓ R.Kantilyon
- A.Smit
- Düzgün cavab yoxdur
- Q.Menil
- V.İ.Dalyan

331. Bir çox iqtisadçılar əmtəni bu cür adlandırırlar?

- Mübadilə dəyəri
- ✓ İqtisadi nemət
- Düzgün cavab yoxdur
- İqtisadi fayda
- İstehlak dəyəri

332. Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir?

- Düzgün cavab yoxdur
- ✓ Kommersiya üçbucağı
- Kommersiya transferti
- Reekspert
- Forvard sazişi

333. əmtəə mübadiləsi dedikdə nə başa düşülür?

- Mövcud olan məhsulun qiymətinin dərhal çatdırılması
- Bir sahibkar digərinə məhsul göndərməsi
- Ticarət sazişləri müvəqqəti dövr üçün nəzərdə tutulur
- Əmtəələrin alıcıya vaxtında və müəyyən edilmiş qiymətdə çatdırılması
- ✓ Tərəfdaşların qarşılıqlı münasibətlərinin əsasında konkret əmtəənin hərəkəti

334. Aşağıdakılardan hansı təsərrüfat əlaqələri formalarından biridir?

- Düzgün cavab yoxdur
- Məhdud məsuliyyətli cəmiyyətlər
- Xidmətlərin tənzimlənməsi
- ✓ Əmtəələrin (xidmətlərin) alqı-satqısı
- Müqaviləyə görə mülkiyyətin bölüşdürülməsi

335. Hərrac nədir?

- Əmtəələrin satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır?
- Sifariş edilən malların göndərilməsi üsuludur
- Mal çeşidləri haqqında məlumat toplayan şirkətdir
- Düzgün cavab yoxdur]
- ✓ Maksimum gəlir əldə etmək üçün istifadə edilən pərakəndə satış ticarət növüdür

336. Kontraktın bütün şərtlərini necə xarakterizə etmək olar?

- Şərtlərin satıcı üçün vacibliyi baxımından
- Şərtlərin universallığı baxımından
- ✓ Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Şərtlərin alıcı üçün vacibliyi baxımından

337. İxracat saziş pasportu kim tərəfindən imzalanır?

- təşkilatda birinci imzaya malik səlahiyyətli şəxs
- şirkətin rəhbəri və bankın səlahiyyətli şəxsi
- şirkətin rəhbəri və eksportyor
- düzgün cavab yoxdur
- ✓ bankın səlahiyyətli şəxsi və eksportyor

338. İdxal- ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları AR Prezidentinin hansı Fərmanı ilə təsdiq olunmuşdur?

- ✓ 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
- 5 avqust 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
- 23 iyul 1996-ci il tarixli, 520 nömrəli Fərmanı ilə
- 10 fevral 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
- 20 dekabr 1996-ci il tarixli, 607 nömrəli Fərmanı ilə

339. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlərin gömrük orqanlarına təqdim etdikləri ixrac əməliyyatları üzrə sənədlərə aşağıdakılardan hansı daxil deyil?

- gömrük yük bəyannaməsi
- ✓ malın mənşəyini təsdiq edən sənəd
- xarici şəxslərlə bağlanmış müqavilə

- ixrac olunan malların mənşəyi haqqında sənədlər
- ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi

340. Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hesabatları müvafiq orqanlara nə zaman müəyyən edilmiş formada çatdırır?

- ✓ hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hər ayın ilk həftəsi
- hər ay hesabat dövrünün 10-cu günü
- hər ay hesabat dövründən əvvəlki ayın 15-dən gec olmayaraq
- hər ay hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq

341. Saziş pasportu baza sənədidir.

- səlahiyyət bank fəaliyyətinin
- düzgün cavab yoxdur
- notarius tərəfindən təsdiq edilmiş
- eksportyor tərəfindən həyata keçirilən
- ✓ valyuta nəzarətinin həyata keçirilməsinin

342. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına hansı sənədləri təqdim etməlidirlər?
1. ixrac əməliyyatları üzrə sənədləri 2. kooperasiya əməliyyatları üzrə sənədləri 3. idxal əməliyyatları üzrə sənədləri 4. müvəqqəti ixrac əməliyyatları üzrə

- 2 4
- 1 2
- 1 4
- ✓ 1 3
- 3 4

343. Fyuçers sazişi zamanı satıcılar nədə maraqlıdırlar?

- qiymətin (kursun) yüksəldilməsində
- qiymətin nisbətən çoxaldılmasında
- Düzgün cavab yoxdur
- qiymətin (kursun) sabit saxlanmasında
- ✓ qiymətin (kursun) azaldılmasında

344. Fyuçers sazişi zamanı alıcılar nədə maraqlıdırlar?

- qiymətin nisbətən çoxaldılmasında
- Düzgün cavab yoxdur
- qiymətin (kursun) azaldılmasında
- ✓ qiymətin (kursun) yüksəldilməsində
- qiymətin (kursun) sabit saxlanmasında

345. Spot sazişləri nə üzrə bağlanır?

- Törəmə qiymətli kağızlar daxil olmaqla ticarət aktivlərinin istənilən növləri üzrə
- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- ✓ Mövcud aktiv üzrə
- Törəmə alətlər daxil olmaqla ticarət aktivlərinin istənilən növləri üzrə

346. Aşağıdakılardan hansı reeksportun predmeti ola bilər?

- neft, təbii qaz
- ✓ bütün cavablar doğrudur
- yun , dəri
- əlvan metallar

- kauçuk

347. Alqı - satqı kontraktında zəruri şərtidir?

- Məhsul üzərindəki mülkiyyət hüququnun alıcıdan satıcıya keçməməsi
- Məhsul üzərindəki mülkiyyət hüququnun saxlanması
- Məhsul üzərindəki mülkiyyət hüququnun alıcıdan satıcıya keçməsi
- ✓ Məhsul üzərindəki mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi
- Məhsul üzərindəki mülkiyyət hüququnun satıcıdan alıcıya keçməməsi

348. Barter necə sistemdir?

- xüsusi razılıq tələb edən
- düzgün cavab yoxdur
- idxal-ixrac pasportuna malik bir sistemdir
- ✓ alıcı və satıcının öhdəliklərini və hüququnu müəyyən edən
- məhsulun maddi-əşyavi formasını müəyyən edən

349. Barter sistemində üzv firmalara aiddir:

- firmalara anbarlarındak malları satma imkanı yaradır
- ✓ bütün cavablar doğrudur
- firmaların yeni müştərilər qazanmasını təmin edir
- firmaların satışını artırır
- firmalara daha çox məhsul istehsal etmək imkanı yaradır

350. Kommersiya üçbucağına aiddir:

- A sahibkarı B sahibkarına müəyyən məhsulu göndərir
- ✓ bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- V sahibkar A sahibkara tələb olunan məhsulu göndərir
- B sahibkarı A sahibkarı maraqlandıran məhsula malik olan V sahibkara aldığı məhsulun dəyəri müqabilində lazım olan məhsulu göndərir

351. Barter hansı şərtləri nəzərdə tutan əmtəə mübadələsi sazişidir?

- mübadilə olunacaq əmtəələrin dəqiqləşdirilməsi
- ✓ bütün cavablar doğrudur
- düzgün cavab yoxdur
- əmtəələrin sahibkarlara çatdırılma müddətlərinin müəyyən olunması
- əmtəələrin mübadilə olunacaq miqdarının müəyyən edilməsi

352. Müəyyən miqdarda bir və ya bir neçə mətəənin onun qiymətilə ekvivalent miqdarda əmtəə və ya əmtəələrin dəyişdirilməsi əməliyyatıdır:

- ✓ barter sazişi
- sövdələşmə
- forvard sazişi
- alqı-satqı sazişi
- hərrac

353. Vahid müqavilə ilə sənədləşdirilən valyutasız (pul ödənilmədən) həyata keçirilən, lakin qiyməti müəyyən edilən və balanslaşdırılan mal mübadələsidir:

- barter sövdələşməsi
- forvard
- ✓ barter əqdi
- barter sazişi
- alqı-satqı

354. əmtəələrin birbaşa mübadiləsinə əsaslanan sövləşmələr adlanır:

- ixrac üzrə saziş
- idxal üzrə saziş
- adi alğı-satqı
- forvard
- ✓ barter sövdələşməsi

355. Aşağıdakılardan hansı barter sisteminin işlənməsi mərhələsinə aiddir?

- barter prosesi başa çatır
- ✓ bütün cavablar doğrudur
- müqavilə hazırlanır və imzalanır
- barter sisteminin təqdimatı edilir
- əməliyyat təsdiq edilir

356. İsveçrədə barter təşkilatı nəyi planlaşdırmasıdır?

- xarici bazara xidmət etməyi
- ✓ daxili bazara xidmət etməyi
- düzgün cavab yoxdur
- nəğd pul sıxıntısı
- sərfəli bir bazar yaratmağı

357. Barter sövdələşmələrinin əsas səbəbi hansıdır?

- iqtisadi tənəzzül
- düzgün cavab yoxdur
- siyasi gərginlik
- ərzaq qıtlığı
- ✓ valyuta və pul problemləri

358. əmtəə mübadiləsi mərhələsində əmtəələrin qiymətləndirilməsi nə üçün lazımdır?

- mübadilənin ekvivalentliyi üçün şərait yaradılması
- ✓ bütün cavablar doğrudur
- cərimələrin hesablanması üçün
- gömrük uçotunun təmin edilməsi
- sığorta qiymətinin müəyyən edilməsi

359. Aşağıdakılardan hansı mübadiləni həyata keçirən satış şəbəkəsinin funksiyasına aid deyil?

- Satışı stimullaşdırmaq
- Vasitəçilərlə müqavilə bağlamaq
- Satış kanallarını müəyyən etmək
- ✓ Əlaqələrin sayını azaltmaq və çeşidi genişləndirmək
- İstehlakçılara əks əlaqə yaratmaq

360. Mübadiləni həyata keçirmək üçün satış şəbəkəsi hansı funksiyanı həyata keçirir?

- Daxili ticarəti tənzimləyir
- İstehsal sahələrini müəyyən edir
- ✓ Satış kanallarını müəyyən edir
- Düzgün cavab yoxdur
- Beynəlxalq ticarəti tənzimləyir

361. Qarşılıqlı ticarətin həmçinin artması nəyə səbəb olur?

- Beynəlxalq ticarət əlaqələrinin keyfiyyətli təşkilinə

- İkitərəfli razılaşmaların bağlanması
- Mal və xidmətlərin mübadiləsinə daha da sürətləndirir
- Düzgün cavab yoxdur
- ✓ Onun tənziməedici rolunun artmasına

362. Malgöndərənə təsərrüfat əlaqələrinin əsas forması nədir?

- Ticarət məlumatlarının mübadiləsidir
- Standart əmtəələrin alqı-satqısıdır
- ✓ Əmtəə göndərilməsi barədə müqavilədir
- Azad bazar münasibətləridir
- Düzgün cavab yoxdur

363. Qarşılıqlı ticarətin mühüm xüsusiyyətlərindən biri olan çeviklik nəyə imkan yaradır?

- ✓ Dünya bazarında dəyişməkdə olan şərtlərə və şəraitə kontragentlərin dərhal uyğunlaşmasına
- Qarşılıqlı ticarətin tənzim edici rolunun artmasına
- Qarşılıqlı ticarətin inkişafıyla bağlı mal mübadiləsinin yeni iqtisadi mexanizminin təşəkkülünə
- Qarşılıqlı ticarətin yeni forma və metodlarının tapılması
- Beynəlxalq ticarət əməliyyatlarının həyata keçirilməsinin yeni texnologiyalarının əldə edilməsinə

364. Bunlardan hansı sənaye kompensasiyası razılaşmasıdır?

- Orta müddətli ticarət əməliyyatları
- Məhsul bölgüsünə dair razılaşmalar
- Üzvü surətdə bir-biri ilə əlaqədə olmayan razılaşmalar
- ✓ Daha iri məbləğdən ibarət olan razılaşma
- Düzgün cavab yoxdur

365. Bunlardan hansı kommersiya üçbucağına aiddir?

- B sahibkarı A sahibkarına lazımi miqdar pul üçün müraciət edir
- A sahibkarı V sahibkarına işə götürülməsi üçün müraciət edir
- ✓ A sahibkarı B sahibkarına müəyyən məhsulu göndərir
- A sahibkarı B sahibkarına kredit götürmək üçün müraciət edir?
- Düzgün cavab yoxdur

366. Aşağıdakılardan hansı faktoringdən istifadə etməklə böyük uğurlar əldə etmişlər?

- ACER
- LEWIS GLOBAL TOYS
- ✓ Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- RAPMALAT

367. Kreditləşmə ilə faktoring arasındakı fərqlərə aiddir:

- Kreditləşmə verilmiş vəsaitin qaytarılmasının konkret müddətlərini nəzərdə tutmur
- Kreditləşmədən iş təcrübəsi olmayan firmalar da istifadə edə bilərlər
- Faktoring xidmətindən kredit və iş təcrübəsi olmayan firmalar da istifadə edə bilməzlər
- ✓ Düzgün cavab yoxdur
- Faktoring verilmiş vəsaitin qaytarılmasının konkret müddətlərini nəzərdə tutur

368. Kreditləşmə ilə faktoring arasındakı fərqlərə aiddir:

- Kreditləşmədən iş təcrübəsi olmayan firmalar da istifadə edə bilərlər
- ✓ Faktoring xidmətindən kredit və iş təcrübəsi olmayan firmalar da istifadə edə bilərlər
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Kreditləşmə verilmiş vəsaitin qaytarılmasının konkret müddətlərini nəzərdə tutmur

369. Faktoring üzrə komisyon mükafatlara aşağıdakılardan hansı aiddir?

- Kredit xərcləri
- Analitik təhlil üzrə xərclər
- Bütün cavablar doğrudur
- ✓ Düzgün cavab yoxdur
- Əsas və əlavə xərclər

370. Sonuncu ödəniş başa çatan gün faktoring şirkəti qalan neçə faizdən komissiya haqqını çıxmaqla, qalıq məbləğini malgöndərən firmaya ödəyir?

- 10%-dən
- 30%-dən
- 40%-dən
- 50%-dən
- ✓ 20%-dən

371. Faktor-firma rolunda çox vaxt çıxış edir:

- ✓ Banklar
- Müəssisələr
- Qurumlar
- Düzgün cavab yoxdur
- Bazarlar

372. Bunlardan hansı maliyyə sferasında əməkdaşlıq formasına aid deyil?

- Forfaitinq
- Faktoring
- Fond bazarında əməkdaşlıq
- ✓ Düzgün cavab yoxdur
- Kommersiya transfert

373. Sahibkar ilə faktor-firma arasında qurulan qarşılıqlı münasibətlər sisteminə nə deyilir?

- Françayzing
- Barter
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- ✓ Faktoring

374. Maliyyə mübasibətləri sferasında sahibkarlar arasında tərəfdaşlıq əlaqələri hansı formada qurulur?

- Françayzing
- Barter
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- ✓ Kommersiya transferti

375. Maliyyə mübasibətləri sferasında sahibkarlar arasında tərəfdaşlıq əlaqələri hansı formada qurulur?

- Françayzing
- Barter
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- ✓ Faktoring

376. Faktoring üzrə kreditləmə limiti nədən asılıdır?

- riskin səviyyəsindən
- ssudanın ödənilməsi müddətindən
- düzgün cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- faktoringin həcmindən

377. Faktoring hansı əsrlərdə meydana gəlmişdi?

- ✓ XVI-XVII
- XIV-XV
- XVII-XVIII
- XVIII-XIX
- XV-XVI

378. Faktoring sözü hansı dildən götürülüb?

- Alman
- ✓ İngilis
- Fransız
- Latın
- Yunan

379. Bunlardan hansı faktoringin forması deyil?

- Konvensiya faktoringi
- “Sakit” faktoring
- ✓ “Sərt” faktoring
- İxrac faktoringi
- Konfidensial faktoringi

380. Dünya miqyasında forfaitinq əməliyyatı aparan 300-ə qədər bankdan 80-ı bu şəhərdədir?

- Vaşinqton
- ✓ London
- Tokio
- Pekin
- Paris

381. Fransız sözü olan forfaitinqin bütünlükdə mənası nədir?

- Qiymətli kağız
- ✓ Cəmi məbləğ, pul
- Ticarət müqaviləsi
- İdxalatçı firma
- İxracatçı şirkət

382. V.İ. Dalyanın lüğətinə əsasən partnyor sözünün kökü hansı dildədir?

- ✓ Fransız
- Alman
- Yunan
- Latın
- İngilis

383. Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər?

- Çoxlu miqdarda debitor borcları olanlar
- Öz məhsullarını barter üsulu ilə satanlar
- ✓ Düzgün cavab yoxdur
- Öz məhsullarını konseqrasiya vasitəsi ilə satan müəssisələr

- Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar

384. Malalanın faktoringinin predmeti nədir?

- ✓ Malsatanlarla hesablaşmalarda yaranan kreditor borcudur
- Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- Malgöndərənin kredit risklərindən sığortasıdır
- Malalanın kredit risklərindən sığortasıdır
- Malgöndərənin mühasibat uçotunun aparılmasıdır

385. Beynəlxalq Faktoring Haqqında Konvensiya nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil?

- İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- ✓ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi
- Malgöndərənin borclarının inkossoya qoyulması
- Malgöndərənin kredit risklərindən sığortası
- Malgöndərəyə mühasibat uçotunun aparılması

386. Beynəlxalq Faktoring Haqqında Konvensiya nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil?

- İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- ✓ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi
- Malgöndərənin borclarının inkossoya qoyulması
- Malgöndərənin kredit risklərindən sığortası
- Malgöndərəyə mühasibat uçotunun aparılması

387. Maliyyə sferasında əməkdaşlıq nə zaman baş tutmuş sayılır?

- Sazişin məzmunu əməkdaşlığın konkret formasından asılı olur
- Sahibkar özünün praktiki fəaliyyətində əməkdaşlığın konkret formasını təklif edir
- Sahibkar tərəfdaşın seçdiyi əməkdaşlıq formasına cavab verir
- ✓ Sahibkar öz pul resurslarını və ya qiymətli kağızları sataraq dividend və ya faiz əldə edir
- Sazişin forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılı olur

388. Malalanın faktoringinin predmeti nədir?

- ✓ Malsatanlarla hesablaşmalarda yaranan kreditor borcudur
- Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- Malgöndərənin kredit risklərindən sığortasıdır
- Malalanın kredit risklərindən sığortasıdır
- Malgöndərənin mühasibat uçotunun aparılmasıdır

389. Forfeiting nədir?

- ✓ Bankda kommersiya kreditinin dəyişməsi formasıdır
- Mübadilə olunan əmtəələrin dəqiqləşdirilməsidir
- İqtisadiyyatda ayrı-ayrı proporsiyaları tənzimləyən mexanizmdir
- Kapitalın ixracı, biznesin transmilliləşdirilməsidir
- Müəyyən miqdarda məhsulları ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir

390. Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər?

- ✓ Düzgün cavab yoxdur
- Öz məhsullarını barter üsulu ilə satanlar
- Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar
- Çoxlu miqdarda debitor borcları olanlar
- Öz məhsullarını konseqrasiya vasitəsi ilə satan müəssisələr

391. Dünya təcrübəsində faktoringin mövcud formalarına aid deyil?

- İxrac faktoringi
- Konvensiya faktoringi
- “sakit” faktoring
- ✓ Düzgün cavab yoxdur
- Konfidensial faktoring

392. Düya təcrübəsində faktoringin mövcud olan formalarına aid deyil?

- Konvensiya faktoringi
- “sakit” faktoring
- ✓ Mal alanın faktoringi
- İxrac faktoringi
- Konfidensial faktoring

393. Borcların tipindən asılı olaraq faktoringin formalarına aiddir?

- ✓ Məlgöndərinin faktoringi
- “sakit” faktoring
- İxrac faktoringi
- Konfidensial faktoring
- Konvensiya faktoringi

394. Borcların tipindən asılı olaraq faktoringin formalarına aiddir?

- Konfidensial faktoring
- İxrac faktoringi
- ✓ Mal alanın faktoringi
- “sakit” faktoring
- Konvensiya faktoringi

395. Faktoringin hansı formasının predmeti malalanlarla hesablaşmalarda yaranmış debitor borclarıdır?

- Konvensiya faktoringi
- İxrac faktoringi
- Mal alanın faktoringi
- Konfidensial faktoring
- ✓ Məlgöndərinin faktoringi

396. Borcların tipindən asılı olaraq faktoringin neçə forması vardır?

- 1
- 3
- 4
- 5
- ✓ 2

397. Forfaitinq əməliyyatında yer alan tərəfə aid deyil?

- Forfaitist
- Qarantlı bank
- ✓ Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- Forfaiter

398. Aşağıdakılardan hansı müqavilə qiymətilə müəyyən edilmiş həcmdə milli valyutada tərəfdaşların biri digərinin kapitalının qarşılıqlı şəkildə alınmasını ifadə edir?

- Françayziq
- ✓ Kommersiya transfert
- Kommersiya ümbucağı

- Düzgün cavab yoxdur
- Faktoring

399. Türkiyədə neçə faktoring fəaliyyəti ilə məşğul olan subyekt mövcuddur?

- 60-a yaxın
- ✓ 80-ə yaxın
- 90-a yaxın
- 100-ə yaxın
- 70-ə yaxın

400. Hansı ölkədə 80-ə yaxın faktoring fəaliyyəti ilə məşğul olan subyekt mövcuddur?

- Azərbaycan
- Fransa
- İtaliya
- Qazaxıstan
- ✓ Türkiyə

401. Aşağıdakılardan hansı uçot xərcinə təsir edir?

- müştərinin kredit qabiliyyətliliyi
- kreditin ödəmə şərtləri
- kreditin ödəmə müddəti
- ✓ bütün cavablar doğrudur
- məcmu riskin səviyyəsi

402. Aşağıdakılardan hansı faktoringin mahiyyətini xarakterizə edir?

- müştərilərdə xammal-material alır
- ✓ öz müştərisindən borc almaq hüququ alır
- klassik əməliyyatlara üstünlük verir
- düzgün cavab yoxdur
- əsasən kommersiya xarakterli sığorta hüququ alır

403. Aşağıdakılardan hansı idarə etmə xərclərinə təsir edir?

- tələb-təklifin nisbəti səviyyəsi
- istehsalın strukturu
- faktoringin tərkibi
- ✓ bütün cavablar doğrudur
- istehsalın həcmi

404. Aşağıdakılardan hansı idarə-etmə xərclərinə təsir etmir?

- istehsalın həcmi
- faktoringin tərkibi
- tələb və təklifin nisbət səviyyəsi
- ✓ düzgün cavab yoxdur
- istehsalın strukturu

405. Faktoring üzrə komisyon mükafatları ... aiddir?

- analitik təhlil üzrə xərclər
- ✓ uçot və idarə etmə xərcləri
- əsas və əlavə xərclər
- düzgün cavab yoxdur
- kredit xərcləri

406. Faktoring...

- ✓ fasiləsiz və müddətsiz maliyyələşmədir
- vaxtsız fəaliyyət göstərən topdansatış ticarətdir
- bütün cavablar doğrudur
- düzgün cavab yoxdur
- iqtisadi səmərəliliyi qiymətləndirən meyardır

407. Faktoring hansı şirkətlər üçün olduqca əlverişlidir?

- müflüsləşməyə meyilli olan
- debitor borcu həddindən çox olan
- tərəfdaşlıq əlaqələrinə üstünlük verən
- düzgün cavab yoxdur
- ✓ fəaliyyətə yeni başlayan və sürətlə inkişaf edən

408. Aşağıdakılardan hansı beynəlxalq münasibətlərdə istifadə olunan maliyyə sferasında əməkdaşlıq formasıdır?

- ✓ Kommersiya transfert
- Qarşılıqlı təchizat
- Forvard
- Reeksport
- Kommersiya üçbucağı

409. Bunlardan hansı forfaitinq əməliyyatında risk amili deyil?

- Siyasi risk
- ✓ İstehsal riski
- Ticari risk
- Ölkə riski
- Valyuta riski

410. Aşağıdakılardan hansı forfaitinq əməliyyatında yer alan tərəf deyil?

- Forfaitist
- Forfaiter
- Qarantlı bank
- ✓ Müstəqil faktoring şirkəti
- İdxalatçı firma

411. Bunlardan hansı maliyyə sferasında əməkdaşlıq formasına aid deyil?

- Fond bazarında əməkdaşlıq
- ✓ Kommersiya üçbucağı
- Kommersiya transfert
- Forfaitinq
- Faktoring

412. Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi nədir?

- Sahibkarlıq rəqabəti
- Ticarətdə tərəfdaşlıq
- ✓ Sahibkarlıq sazişi
- Maliyyə sferasında əməkdaşlıq
- Fond bazarında əməkdaşlıq

413. Faktoring Azərbaycan Respublikasının Mülki Məcəlləsində neçənci fəsil və maddədə öz əksini tapmışdır?

- 4 fəsil, maddə 645
- 6 fəsil, maddə 655
- 3 fəsil, maddə 609

- ✓ 7 fəsil, maddə 655
- 5 fəsil, maddə 604
- 414.** Hazırda müxtəlif ölkələrdə faktoring maliyyəşməsinin həcmi göndərilmiş malların ümumi məbləğinin neçə faizi həddindədir?
- 20-40%i
 - ✓ 60-80%i
 - 10-20%i
 - 20-30%i
 - 40-60%i
- 415.** Kreditin ödəmə şərtləri və müddətləri aşağıdakılardan hansına aiddir?
- ✓ Uçot xərcləri
 - Bütün cavablar doğrudur
 - Düzgün cavab yoxdur
 - Satış xərcləri
 - İdarəetmə xərcləri
- 416.** Dünya təcrübəsində müştəri və faktoring təşkilatı arasında bağlanmış müqavimə barəsində digər kənar şəxslərin məlumatlandırılması səviyyəsinə görə faktoringin formalarına aiddir:
- Reqress hüququ ilə və reqress hüququ olmadan
 - “sakit” faktoring
 - ✓ Açıq və qapalı faktoring
 - Mal alanın və malgöndərən faktoringi
 - Konvensiya faktoringi
- 417.** Faktoringin hansı formasının predmeti masatanlarla hesablaşmalarda yaranmış kreditör borclarıdır?
- İxrac faktoringi
 - Malgöndərən faktoringi
 - Konvensiya faktoringi
 - Konfidensial faktoring
 - ✓ Mal alanın faktoringi
- 418.** Neçənci ildə Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu Beynəlxalq Faktoring Haqqında Konvensiya qəbul etmişdir?
- 1990
 - 1985
 - ✓ 1988
 - 1980
 - 1992
- 419.** Aşağıdakılardan hansı ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır?
- Françayzing
 - Barter
 - Lisenziya
 - ✓ Faktoring
 - Lizing
- 420.** Faktoring üzrə kreditləşmə limiti nədən asılı deyil?
- Faktoringin həcmindən
 - Ssudanın ödənilməsindən
 - ✓ Düzgün cavab yoxdur
 - Bütün cavablar doğrudur
 - Riskin səviyyəsindən

421. Ödəyicilər tərəfindən yarana biləcək ödəmələr riskini faktoring təşkilatı öz üzərinə götürür. Bu, faktoringin hansı formasına aiddir?
- Malalanın faktoringi
 - “sakit” faktoring
 - Konvensiya faktoringi
 - ✓ Reqress hüququ olmadan
 - İxrac faktoringi
422. Ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktoringin formalarına aid deyil:
- Konfidensial faktoring
 - ✓ Bütün cavablar doğrudur
 - Məlgöndərənin faktoringi
 - Konvensiya faktoringi
 - İxrac faktoringi
423. Ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktoringin formalarına aiddir:
- Konvensiya faktoringi
 - sakit” faktoring
 - Malalanın faktoringi
 - İxrac faktoringi
 - ✓ Reqress hüququ ilə
424. Dünya təcrübəsinə əsasən faktoring əməliyyatının vaxtında yerinə yetirilməsi səmərəli olması üçün nəyə mütləq diqqət yetirilməlidir?
- ✓ bütün cavablar doğrudur
 - düzgün cavab yoxdur
 - kreditləşmə limitinin müəyyən edilməsinə
 - faktoring üzrə ödəmələrin hesablanması müəyyən edilməsinə
 - borc öhdəliklərinin həcmi və quruluşunun təhlil edilməsinə
425. Müqavilə məsuliyyətinə əsasən müştəri hansı işləri görməlidir?
- faktoring təşkilatına maliyyə vəziyyəti haqda məlumat verməlidir
 - ✓ bütün cavablar doğrudur
 - nəzərdə tutulan müddətdə komissiya mükafatları ödəməlidir
 - vəsaitin dövrətmə göstəriciləri haqda məlumat verməlidir
 - kreditör və debitor borcu haqda məlumat verməlidir
426. Faktoring təşkilatı-faktoring müqaviləsi əsasında hansı işlər aparılır?
- müştərinin ödəmə əməliyyatlarının uçotunu aparır
 - düzgün cavab yoxdur
 - ✓ bütün cavablar doğrudur
 - ödəmə dövriyyəsi barədə müştəriyə məlumat verir
 - borcların yaranma səbəbi barədə müştəriyə məlumat verir
427. Aşağıdakılardan hansı uçot xərclərinə təsir etmir?
- kreditin ödəmə müddəti
 - ✓ istehsalın həcmi
 - müştərinin kredit qabiliyyətliliyi
 - məcmu riskin səviyyəsi
 - kreditin ödəmə şərtləri
428. Mülki məəcəllənin 655.1-ci maddəsində deyilir Faktoring
- sahibkar ilə faktor-firma arasında qurulan qarşılıqlı münasibətlər sistemidir

- sahibkarların debitor borcunun ödənilməsi formasıdır
- faktor-fırma rolunda çıxış edən bankdır
- ✓ pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirilməsidir
- düzgün cavab yoxdur

429. Maliyyə sferasında əməkdaşlıq nə zaman baş tutmuş sayılır?

- Sazişin məzmunu əməkdaşlığın konkret formasından asılı olur
- Sazişin forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılı olur
- ✓ Sahibkar öz pul resurslarını və ya qiymətli kağızları sətəraq dividend və ya faiz əldə edir
- Sahibkar tərəfdaşın seçdiyi əməkdaşlıq formasına cavab verir
- Sahibkar özünün praktiki fəaliyyətində əməkdaşlığın konkret formasını təklif edir

430. Malalanın faktoringinin predmeti nədir?

- ✓ Malsatanlarla hesablaşmalarda yaranan kreditör borcudur
- Malalanın kredit risklərindən sığortasıdır
- Malgöndərəninin kredit risklərindən sığortasıdır
- Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- Malgöndərəninin mühasibat uçotunun aparılmasıdır

431. Beynəlxalq Faktoring Haqqında Konvensiya nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil?

- Malgöndərəninin borclarının inkossoya qoyulması
- Malgöndərəninin kredit risklərindən sığortası
- İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- Malgöndərənə mühasibat uçotunun aparılması
- ✓ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi

432. Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər?

- Çoxlu miqdarda debitor borcları olanlar
- Öz məhsullarını konseqrasiya vasitəsi ilə satan müəssisələr
- ✓ Düzgün cavab yoxdur
- Öz məhsullarını barter üsulu ilə satanlar
- Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar

433. Forfaitinq nədir?

- ✓ Bankda kommersiya kreditinin dəyişməsi formasıdır
- Kapitalın ixracı, biznesin transmilliləşdirilməsidir
- İqtisadiyyatda ayrı-ayrı proporsiyaları tənzimləyən mexanizmdir
- Mübadilə olunan əmtəələrin dəqiqləşdirilməsidir
- Müəyyən miqdarda məhsulları ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir

434. Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes Tədris Mərkəzi neçənci ildə yaradılmışdır?

- ✓ 2007
- 2009
- 2002
- 2004
- 2012

435. Bakı Biznes Tədris Mərkəzi hansı Nazirlik tərəfindən yaradılmışdır?

- Vergilər Nazirliyi
- Gömrük Komitəsi
- Düzgün cavab yoxdur
- Təhsil Nazirliyi
- ✓ İqtisadi İnkişaf Nazirliyi

436. STP-də aşağıdakılardan hansı istehsal edilmir?

- Borular
- ✓ Doğru cavab yoxdur
- Müxtəlif tip kabellər
- Su nasosları
- Texniki qazlar

437. STP-nin ərazisi neçə hektardır?

- 40
- 33
- 30
- 35
- ✓ 45

438. Sumqayıt texnologiyalar parkının (STP) birinci mərhələsi nə vaxt işə salınmışdır?

- 2 dekabr 2007
- Doğru cavab yoxdur
- 25 dekabr 2010
- ✓ 22 dekabr 2009
- 20 dekabr 2008

439. Dünyada ilk dəfə olaraq məsafədən təhsil verən universitet 1969 cu ildə harada açılmışdır?

- Ankarada
- Almaniyada
- ABŞ da
- Fransada
- ✓ Böyük Britaniyada

440. Dünyada ilk dəfə olaraq Böyük Britaniyada məsafədən təhsil verən universitet neçənci ildə açılmışdır?

- 1971
- 1967
- 1968
- ✓ 1969
- 1970

441. Aşağıdakılardan biri distant təhsil formasına aid deyil?

- əks əlaqə əsasında
- uzaq məsafədən
- operativ
- ✓ uzağı qabaqcadan görmə
- müntəzəm dioloq

442. Distant təhsil necə təhsil formasıdır?

- operativ
- ✓ bütün cavablar doğrudur
- uzaq məsafədən
- əks əlaqə əsasında
- müntəzəm dioloq

443. Hazırda Bakı Biznes Tədris Mərkəzi hansı Nazirliyin tabeliyində qrup kimi fəaliyyət göstərmək və neçə ştat vahidi ilə təmsil olunur?

- ✓ İqtisadi İnkişaf Nazirliyində - 45

- Gömrük Komitəsində - 30
- Düzgün cavab yoxdur
- Təhsil Nazirliyində - 50
- Vergilər Nazirliyində - 40

444. Infrastrukturun əlverişli inkişafını nə təmin edir?

- Biznes inkubatorlar
- Doğru cavab yoxdur
- Xüsusi informasiya təminatı
- ✓ texnoparklar
- Elmi-texniki potensial

İlk biznes inkubatorlar mehz Yaradılmışdır1.İlk biznes inkubatorlar hansı təşkilatlar olmuşdur?

445. 1.Konsultasiya, muhasibat və hüquq xidmətlərini göstərən təşkilat
2.Regionda biznes tədrisini təşkil edən təşkilat
3.Boş istehsal otaqlarını kirayə verən təşkilat
4.Kommunikasiya texnologiyalarından istifadə
5.Kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə çalışan təşkilatlar

- ✓ 1,3
- 1,5
- 4,5
- 3,4
- 1,2

446. Böyük Britaniyada məsafədən təhsil verən universitet nə üçün Böyük Britaniyanın Açıq universitetləri adlandırılmışdır?

- təhsil barədə məlumatları dərc etdirdiyinə görə
- ad qoymaq xatirinə adlandırılmışdır
- ✓ çoxlarının orada oxumağının mümkünlüyünü xüsusi qeyd etmək üçün
- qapalı universitetlər çox olduğuna görə
- düzgün cavab yoxdur

447. Məsafədən təhsil formasının inkişafına nə böyük təkan verir?

- fərdi kompüterlərin məişətə daxil olması
- poçt və rabitənin inkişafı
- düzgün cavab yoxdur
- ✓ radio və televiziyanın gəlişi
- təhsilin səviyyəsinin yüksəlməsi

448. Avropada müntəzəm fəaliyyət göstərən poçt rabitəsinin yaranması nəyə səbəb olmuşdur?

- poçt və rabitənin inkişafına
- düzgün cavab yoxdur
- distant təhsilin yaranmasına
- ✓ korrespondent təhsilin yaranmasına
- böyük səs-küyə

449. Distant təhsildə öyrədən və öyrənən arasında əlaqələr hansı vasitə ilə həyata keçirilir?

- kütləvi informasiya vasitəsi ilə
- internetə çıxışın kütləvililiyi ilə
- düzgün cavab yoxdur
- ✓ telekommunikasiya və computer şəbəkələri vasitəsi ilə
- işgüzar görüşlər vasitəsilə

450. Dövlət sahibkarlığa kömək məqsədilə nə yaradır?

- Ümumxalq əhəmiyyətli fondlar

- Milli və xarici fondlar
- Sənaye və ticarət mərkəzləri
- ✓ İnformasiya, məsləhət, elm və tədris mərkəzləri
- Düzgün cavab yoxdur

451. Aşağıdakılardan hansı STP-nin istehsal sahəsi deyil?

- Kabel zavodu
- Plastic boru zavodu
- ✓ Kauçuk mallar zavodu
- Ağır maşınqayırma zavodu
- Electron cihazlar zavodu

452. Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə qaydaya salınır

- Müxtəlif növ məhsul istehsalını
- Doğru cavab yoxdur
- ✓ Ucuz və keyfiyyətli məhsul istehsalı
- Regionların vəziyyətini
- Müəssisənin nizamlı fəaliyyətini

453. STP-nin işə düşməsi ilə respublikamızın energetika qurğuları nə ilə təchiz olunur?

- ✓ Yerli texniki avadanlıq və məhsullarla
- Doğru cavab yoxdur
- Lazımi avadanlıqlarla
- Su nasosları ilə
- Ucuz və keyfiyyətli məhsullarla

454. Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aiddir?

- Doğru cavab yoxdur
- ✓ informasiya təminatı və konsultinq xidməti göstərən müəssisə
- İnformasiya məlumat bazarına çıxış
- Xarici ölkələrdə fəaliyyət göstərən təşkilat
- Təhsil xidməti ilə məşğul olan müəssisələr

455. 1.Texnoparkın əsas fəaliyyət məqsədi nədir?
1.Regional spektrdə sənayenin qabaqcıl sahələrinin formalaşması
2.Müəssisələrə cari abonent xidmətləri göstərmək
3.Yerli elmi-texniki və istehsal potensialının yüksəldilməsidir
4.Azərbaycandakı tərəfdaşlarla biznes əlaqələri yaratmaqdır
5.Biznes aparılmasına dair məsləhətlər verməkdir

- 2,5
- 2,4
- 1,5
- 3,4
- ✓ 1,3

456. 1.Biznes inkubatorlar hansı missiyaları həyata keçirən təşkilatdır?
1.Təşkilatlara istehsal və idarə etmə xidməti göstərən
2.Kiçik və yeni yaradılmış müəssisələrə ilkin dəstək olmaq
3.Təşkilatı daxili resurslarla təmin etmək
4.Biznes layihələrinin hazırlanması, tətbiqi məsələlərində məsləhət verən
5.Bazaar araşdırması aparmağı bacaran

- 5
- 3,4
- 1,2
- ✓ 1,4
- 2,3

457. xx əsrin əvvəlləri nə ilə xarakterizə olunur?
- ✓ texnologiyanın xüsusi ilə telefon və teleqrafın sürətli inkişafı ilə
 - poçt və rabitənin inkişafına
 - düzgün cavab yoxdur
 - distant təhsilin yaranmasına
 - məsafədən təhsil formasının inkişafıyla
458. Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sahibkarlığın inkişafının hansı sistemin formalaşdırılması vasitəsi ilə həyata keçirilir?
- Düzgün cavab yoxdur
 - Yeni struktur və ştat cədvəli
 - ✓ İnnovasiya-tədris-konsultinq
 - Səmərəli idarəetmə
 - Təşkilatı idarəetmə
459. Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
- Əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə
 - Regionlarda işgüzar fəallığın artmasından
 - Kadrların peşə hazırlığı səviyyəsinin artmasından
 - ✓ Bütün cavablar doğrudur
 - Sahibkarların maarifləndirilməsindən
460. STP-nin istismara verilməsi ölkəmizdə nəyə geniş imkanlar açır?
- Elektroenergetikanın inkişafına
 - Enerji müəssisələrinin müasirləşdirilməsinə
 - ✓ Bütün cavablar doğrudur
 - Eneji müəssisələrinin yenidən qurulmasına
 - Mövcud potensialın daha da möhkəmləndirilməsi
461. Beynəlxalq təcrübədə texnoparklar nə hesab olunurlar?
- ✓ elmi texniki tərəqqinin lokomotivi
 - Doğru cavab yoxdur
 - Sənaye avadanlıqları ilə təchiz edilmiş istehsal otaqları
 - Sənayenin qabaqcıl sahələrin vacib infrastrukturu
 - Texniki istismara ehtiyacı olan bina və avadanlıqlar
462. Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aid deyil?
- Yeni məhsullar istehsalına dəstək olanlar
 - Gənclərə, milli azlıqlara xidmət edənlər
 - Kommersiya layihələri üzrə icarəni təmin edənlər
 - Yeni texnologiyalar yaranmasına dəstək olanlar
 - ✓ Tədris planları hazırlanması sahəsində fəaliyyət
463. Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aid deyil?
- Yeni texnologiyalar yaranmasına dəstək olanlar
 - Yeni məhsullar istehsalına dəstək olanlar
 - ✓ Doğru cavab yoxdur
 - Kommersiya layihələri üzrə icarəni təmin edənlər
 - Gənclərə, milli azlıqlara xidmət edənlər
464. Biznes inkubatorlar aşağıdakı təşkilat bölgüsünə malikdir?

- ✓ Bütün cavablar doğrudur
 - Gənclərə, milli azlıqlara xidmət edənlər
 - Kommersiya layihələri üzrə icarəni təmin edənlər
 - Yeni məhsullar istehsalına dəstək olanlar
 - Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- 465.** AHİK hansı birliklərinin könüllü ittifaqıdır?
- Dövlət ilə bərabər hüquqlu sosial dialoqu apara bilən birliklərin
 - Dini qurum və birliklərin
 - Azərbaycana milli maraqlarına xidmət edən birliklərin
 - ✓ Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafeələrinin təmsil və müdafiə edən sahələrarası birliklərinin könüllü ittifaqıdır.
 - Düzgün cavab yoxdur
- 466.** AHİK hansı qurultayda təsis edilmişdir?
- Ümum gənclər qurultayında
 - Azərbaycanın II qurultayında
 - Azad sahibkarlar qurultayında
 - ✓ Azərbaycan Həmkarlar İttifaqının
 - Düzgün cavab yoxdur
- 467.** Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) nə vaxt təsis edilmişdir?
- 1990
 - 1991
 - 1994
 - ✓ 1993
 - 1992
- 468.** Dövlət sektorunda çalışan işçilərin özəl sektora axını hansı dövərə təsadüf edir?
- XIX-ci əsrin sonuna
 - düzgün cavab yoxdur
 - XX-ci əsrin ortalarına
 - XX-ci əsrin əvvəlinə
 - ✓ XX-ci əsrin 90-cı illərinə
- 469.** XX-ci əsrin 90-cı illərində ölkəmizin əksər vətəndaşlarının özlərindən asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının səbəbi nə idi?
- Dövlət müəssisələrində əmək haqqının azlığı
 - düzgün cavab yoxdur
 - ✓ bir çox dövlət müəssisələrinin dayanması, resrukturizasiyası və yaxud da işçilərin ixtisara salınması
 - dövlət müəssisələrində inzibatchılığın mövcudluğu
 - Özəl müəssisələrdə korporativ mədəniyyətin olması
- 470.** Azərbaycanda kiçik və orta müəssisələrin müxtəlif ittifaq və assosiasiyalarda birləşməsi nə vaxta təsadüf edir?
- ✓ XX-ci əsrin 90-cı illərinə
 - XX-ci əsrin ortalarına
 - XIX-ci əsrin sonuna
 - XIX-ci əsrin əvvəlinə
 - XX-ci əsrin əvvəlinə
- 471.** ASK nədir?
- Azərbaycanda sahibkarlığa kömək fondudur
 - düzgün cavab yoxdur

- ✓ Azərbaycan Respublikasında işə götürənlərin içtimai birliyi
- Azərbaycan həmkarlar ittifaqı konfederasiyası
- Azərbaycanda sosial kollektiv

472. Sahibkarlar ittifaqı dedikdə.

- qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət
- kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
- tərəflər və onların nümayəndələri tərəfindən qanunlara və başqa normativ hüquqi aktlara riayət edilməsi
- təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirakı
- ✓ müxtəlif və ya eyni sahəni əhatə edən, sahibkarlıq subyektlərini birləşdirən, qeyri kommersiya təşkilatıdır

473. Sosial tərəfdaşlığın formalarına aid deyil

- kollektiv danışıqlar – dialoqa əsaslanan münasibətlər kollektiv əmək şəraitinin qurulması
- ✓ tərəflərin hüquq bərabərliyinin olmaması
- əmək münasibətlərinin tənzimlənməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə qarşılıqlı konsultasiyalar (danışıqlar)
- əmək mübahisələrinin həllində işçilərin və işə götürənlərin nümayəndələrinin iştirakı.
- təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirak

474. ilk işçilər ittifaqları (ing. Trade-Unions) yaranmışdır:

- 1980
- 1991
- 1876
- ✓ 1899
- 1989

475. Sosial tərəfdaşlıq nədir?

- cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ✓ istehsal prosesinin iştirakçılarının maraqlarının uyğunlaşdırılması, mexanizmləri və institutları sistemidir
- çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir

476. Sosial xidmətin müştərisi ?

- sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
- ✓ çətin fəaliyyət şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs və ya sahibkardır.

477. Sosial xidmət nədir?

- çətin fəaliyyət şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs və ya sahibkardır.
- cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
- ✓ çətin şəraitdə olan şəxsin (sahibkarın) sosial problemlərinin aradan qaldırılması və insanlarla (sahibkarlarla) bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.

478. Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir?

- 1996
- 1998
- 1995
- Düzgün cavab yoxdur
- ✓ 1994

479. AHİK nəçə Həmkarlar İttifaqı birliklərini özündə birləşdirir?

- ✓ 26
- Düzgün cavab yoxdur
- 36
- 16
- 30

480. AHİK neçə həmkarlar İttifaqı təşkilatını özündə birləşdirir?

- 18 620
- 15 620
- ✓ 18 610
- 17 000
- 16 610

481. Sahibkarlar birliyi həmkarlar ittifaqlarının necə tərəfdaşı hesab edilirlər?

- ✓ əsas sosial
- rəsmi tərəfdaşı
- düzgün cavab yoxdur
- sərfəli tərəfdaşı
- qeyri rəsmi tərəfdaşı

482. Sahibkarlar assosiasiyası fəal rol oynayan ictimai təşkilatdır.
1. iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində
2. sahibkarların təhsilinin artırılması və ixtisasın təkmilləşməsində
3. sahibkarların hüquq və qanuni mənafeələrinin qorunmasında
4. ölkədə əhəlinin iqtisadi mədəniyyətinin formalaşdırılmasında
5. işgüzar fəaliyyətinin gücləndirilməsində

- 1,2,4,5
- 1,2,3,5
- 1,2,3,4
- ✓ 1,3,4,5
- 2,3,4,5

483. Aşağıdakılardan hansı sahibkarlar assosiasiyasının əsas fəaliyyət istiqamətlərindən biri deyil?

- Yaradıcılıq fəaliyyəti
- ✓ Auditor fəaliyyəti
- Təhsil
- Konsalting fəaliyyəti
- Sahibkarların hüquqi müdafiəsi

484. Sahibkarlar assosiasiyasının əsas fəaliyyət istiqamətləri hansılardır?

- Yaradıcılıq fəaliyyəti
- ✓ bütün cavablar doğrudur
- Təhsil
- Konsalting fəaliyyəti
- Sahibkarların hüquqi müdafiəsi

485. Sahibkarlıq fəaliyyətinin monitoring sisteminin təkmilləşdirilməsi nədən asılıdır?

- sahibkarın adaptasiya və özünü təşkil etmə prosesini
- düzgün cavab yoxdur
- bütövlükdə sahibkarlıq fəaliyyətinin keyfiyyətindən
- ✓ müəssisənin, onun ehtiyacları, motivləri və maraqları haqqında etibarlı və dürüst məlumatın mövcudluğundan
- həmkarlar ittifaqı arasında mövcud münasibətlərdən

- 486.** Amerikada və Rusiyada yaranan peşakar birliklər inkişafın ilkin mərhələsində nəyi əks etdirir?
- maddi və mənəvi yardımı
 - düzgün cavab yoxdur
 - ictimai siyasi vəziyyəti
 - ✓ qarşılıqlı yardım cəmiyyətinin xarakterini
 - cəmiyyətin sosial-iqtisadi problemlərini
- Məhz həmkarlar ittifaqının fəaliyyəti sahəsində dünyanın inkişaf etmiş ölkələrində nəyə nail olunmuşdur?
- 487.**
1. qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət
 2. əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına
 3. əmək şəraitinin yaxşılaşdırılmasına
 4. sosial zəmanətlərin təmin edilməsinə nail olunmuşdur.
 5. kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
- 3,4,5
 - 1,2,5
 - ✓ 2,3,4
 - 1,4,5
 - 1,2,3
- 488.** Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklər, assosiasiyalar, ittifaqlar, qildiyalar tərəfindən həyata keçirilir?
- müxtəlif birliklər
 - ✓ bütün cavablar doğrudur
 - qildiyalar
 - ittifaqlar
 - assosiasiyalar
- 489.** Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası neçənci ildə təsis edilmiş
- 2001
 - 2000
 - 1997
 - 1998
 - ✓ 1999
- 490.** Üctərəfli Sosial tərəfdaşlıq əlaqələri:
- ✓ dövlət hakimiyyəti orqanlarının və yerli hakimiyyət orqanlarının iştirakıyla.
 - işçilərin və dövlət nümayəndələrinin arasında
 - sahibkarlardan dövlət arasında
 - işçilərin və sahibkarlar arasında
 - işçilərin və işə götürənlərin nümayəndələrinin arasında
- 491.** İkitərəfli Sosial tərəfdaşlıq əlaqələri
- sahibkarların öz aralarında
 - ✓ işçilərin və işə götürənlərin nümayəndələrinin arasında
 - sahibkarlardan dövlət arasında
 - işçilərin və sahibkarlar arasında
 - işçilərin və dövlət nümayəndələrinin arasında
- 492.** sosial tərəfdaşlığın formalaşmasında böyük rol oynayır:
- sahibkar
 - ✓ həmkarlar ittifaqları
 - dövlət
 - tərəfdarlar

- nazirlik

493. Sosial tərəfdaşlığın formalaşması və inkişafı necə tərəfin təsiri altında mümkün olur?

- 5
- ✓ 3
- 2
- 6
- 4

494. Tripartizm dedikdə?

- müasir bazar iqtisadiyyatının sosial istiqamətinin gücləndirilməsi prosesinin əhəmiyyətli tərkib hissəsidir.
- cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- ✓ əmək münasibətləri sahəsində işə götürənlər, həmkarlar ittifaqları və dövlət arasında münasibətlər sistemidir
- Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir.
- işçilər və işə götürənlərin bərabər əməkdaşlığa əsaslanan bir vəhdətdir.

495. Sosial tərəfdaşlığın inkişafı dedikdə?

- əmək münasibətləri sahəsində işə götürənlər, həmkarlar ittifaqları və dövlət arasında münasibətlər sistemidir.
- cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- işçilər və işə götürənlərin bərabər əməkdaşlığa əsaslanan bir vəhdətdir.
- ✓ müasir bazar iqtisadiyyatının sosial istiqamətinin gücləndirilməsi prosesinin əhəmiyyətli tərkib hissəsidir

496. Sosial xidmətin məqsədi nədir?

- cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- ✓ fəaliyyət səviyyəsini artıraraq, çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
- Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir

Sahibkarlar birliyi ilə həmkarlar ittifaqları arasında dialoqlar zamanı hansı məsələlər həll edilir?

497.

1. kollektiv müqavilələrin yerinə yetirilməsi
2. sosial-əmək münasibətlərinin tənzimlənməsinə dair mühüm məsələlər
3. işçilərin hüquq və maraqlarının müdafiəsinə dair məsələlər
4. qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət
5. tərəflərin maraqlarının nəzərə alınması

- ✓ 2,3
- 1,2
- 3,5
- 4,5
- 1,4

Sosial tərəfdaşlıq sisteminin yaradılması necə mümkün deyil?

498.

1. işəgötürənin dövlət qeydiyyatına almadan
2. dövlət orqanlarının razılığı olmadan
3. onun sosial oriyentasiyası dəyişilmədən
4. həmkarlar ittifaqının zəruriliyini dərk etmədən
5. maliyyə nazirliyinin rəyi olmadan

- ✓ 1,3,4
- 1,2
- 2, 3,5
- 1,3,5
- 2,4,5

499. Ümumi sosial-psixoloji portreti təşkil edən monitoring tədqiqatlarının əsas istiqamətləri hansılardır?

- sahibkarların bir-birinə münasibəti
- ✓ bütün cavablar doğrudur
- sahibkarların konkret mühitə uyğunlaşması
- sahibkarların öz tədris fəaliyyətlərini təşkil etmələri
- sahibkarların dəyərlər sistemi;

500. sahibkarlar birliyinin öz üzvləri qarşısında müəyyən öhdəliklərinə aid deyil:

- ✓ sahibkarın hüquqlarını, əmlak və digər qanuni mənafeələrini qorunmaması
- ölkə sahibkarlarına xaricdə daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərmək, onların informasiya təminatında iştirak etmək
- dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək göstərmək
- sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanmasını həyata keçirmək
- sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə tətbiq etmək üçün şərait yaratmaq